

**Oqtay Rza**

**RÜBAİ KARVANI,  
DÖRDLÜK ÇƏLƏNGİ  
(ikinci hissə)**



**Bakı - Yazarı - 2011**

**“Rübai karvanı, dördlük çələngi”. Oqtay Rza, şeirlər**

Bakı, “Yazıcı” nəşriyyatı - 2011, 188 səh.

Az2

2011

O 63

BBKC 63

*Kitaba müəllifin son illərdə mətbuat səhifələrində çap olunan şeirləri daxil edilmişdir. Şeirlərdə müxtəlif taleli insanı bir amal yaşadır - vətən, torpaq, ailə qarşısında mənəvi dəyərlərimizə, əxlaqi keyfiyyətlərimizə sadıq qalmaq, onu gələcək nəsillərə xeyirxah nümunələrlə aşılamaq.*

Nəşriyyatın direktoru

**Şəmsi VƏFADAR**

Ön sözün müəllifi və kitabın redaktoru

**Vaqif Arzumanlı,**

*filologiya elmləri doktoru, professor*

İcraçı direktor      Gülnarə MƏMMƏDOVA

Kompyuter dizaynı      Ələsgər HÜSEYNOĞLU

Korrektor      Fatimə HƏMİDOVA

Operatorlar      Zərifə BAĞIROVA

0 5204000099 - (482) qrifli nəşr  
M - 656 - 2011

© YAZICI

## RÜBAİ KARVANININ SARVANI...

**O**qtay Rzanın adı çəkiləndə gözlərim  
önünə çox maraqlı ziyalı, istedadlı, və-  
təndaş şair, qayğıkeş pedaqoq, alim,  
səmimi, etibarlı dost, qəlbi təmiz, pak və saf duy-  
ğularla nəfəs alan insan surəti canlanır. Həm də  
onun müxtəlif illərdə yazdığı həcməcə kiçik, ma-  
hiyyətcə çox böyük məna kəsb edən döndlükləri,  
ayrı-ayrı poetik misraları yadına düşür:

*Şan-şöhrət qucmaram, dövlət qucmaram,  
Qaçmaram meydandan, mübarizədən.  
İşiq sürətilə hələ uçmaram,  
Bir az lazımmansa bu dövrana mən.*

*"Atəşkəs" var sənətdə,  
Tənqidçilər atışmir;  
Yazan yaman çoxalıb,  
Fəqət, şair çatışmir.*

*Bərki çox sınadım, boşa nə deyim,  
Ömürlə güləşən yaşa nə deyim?  
Qayanı heykələ oxşadıramsa,  
Ayağa ilişən daşa nə deyim?!*

*Küçələr milyonçu, küçələr kasib,  
Küçə təzadları cahanda çoxdur;  
Biri yaxasından cil-çıraq asib,  
Birinin adicə şamı da yoxdur.*

Doğma, şirin və əvəzsiz ana dilimiz haqqında şairlərimiz çox yazıblar. Amma görün, O.Rzanın bu mövzuda yaratdığı şeirində necə gözəl və müasir səslənən misralar var:

*Bir bulaqdır - çirkab, ləkə götürməz o,  
Çil-çıraqdır-ziyasını itirməz o;  
Yaşıl bağdır-tikan, qanqal bitirməz o.  
Nitqim, nidam, həzin sədam, zilim mənim,  
Azərbaycan türkcəsidir dilim mənim!*

*Rübabdırsa - qırılmayan min simi var,  
Kitabdırsa - möcüzəsi, tilsimi var;  
Nə qədər ki, Həsənoğlu, Nəsimi var -  
Ola bilməz yad nəfəsə meylim mənim,  
Azərbaycan türkcəsidir dilim mənim!*

O.Rza poeziyasından çoxlu nümunələr gətirmək olar ki, onlardakı poetik vüsət, səmimilik, təbiətə, Vətənə bağlılıq təkcə adı poeziya həvəskarı - oxucunu deyil, eyni zamanda, şeir-sənət

adamını da heyran qoyur, ona böyük zövq verir,  
ruhunu oxşayır...

Bu yazında məqsədim şair O.Rzanın yaradıcılığından geniş söhbət açmaq deyil, yalnız onun son vaxtlarda çap olunmuş "Rübai karvanı, dördlük çələngi" adlı çox nəfis və zövqlə hazırlanan kitabı haqqında ürək sözlərimi möhtərəm oxularla bölüşməkdir.

O.Rzanın kitabı üç hissədən ibarətdir. Birinci və ikinci hissələr rübaилəri və dördlükləri əhatə edirsə, "Oqtay Rza kimdir?" adlanan üçüncü hissə həmkarlarının, elm və ədəbiyyat xadimlərinin şair və pedaqoq haqqında fikir və düşüncələrini özündə əks etdirir.

"Rübai karvanı" başlığı altında verilmiş şeirlər də öz növbəsində məzmununa, qayəsinə görə dörd bölməyə ayrılib: "Günəş nur pərisi, Yer pərvanədir!", "Dövlətim, sərvətim, şöhrətim torpaq!", "Həzin səs yayılır könül tarımdan...", "Özümdən sonra da varam, ürəyim!".

Azərbaycanın bənzərsiz və nadir təbiətini şirin misralarla vəsf edən şairin həm birinci, həm də ikinci bölmədə verdiyi şeirlər çox təbii səslənir. Hiss edirsən ki, şair həm təbiətin vurğunudur, həm də bilicisi. İstər-istəməz fikirləşirsən ki, bu duyum, bu müşahidəancaq Oqtay Rzaya məxsusdur. Düşünürsən ki, bu misralar Yer təkinin, tə-

biətin sırlarının bilicisi olan, geoloq, coğrafiyaşü-nas insanın qələmindən çıxa bilər. Görün, necə də təbii səslənir bu misralar:

*Könül yaralayıb, sim qırma heç vaxt,  
Sözünü sakit de, çığırma heç vaxt.  
Bəşər övladına qiymət verərkən  
Tələsik nəticə çıxarma heç vaxt!*

*Qısa söhbətini eyləmə uzun,  
Çaşib yırtıcıya söyləmə quzu;  
Aysberq böyükdür göründüyündən -  
Qalır su altında onda doqquzu.*

Adətən, rübai deyəndə məhəbbət mövzusu yada düşür. Elə O.Rza demişkən:

*Sevgidən yaranıb həyat, Yer üzü,  
Onsuz açılmazdı bəşərin gözü:  
Məhəbbət Vətənlə yaşıdır, yaşıdır,  
Məhəbbət dünyanın özüdür özü!*

*Sevməyən adamın heç nəyi yoxdur,  
O, necə bülbüldür-ötməyi yoxdur?!  
Ürək fəth etməyi var məhəbbətin,  
Fəqət, qayıtmağı, getməyi yoxdur!*

Şair O.Rza rübainin imkanları daxilində həmçinin satirani, humoru, tarixi hadisələri, fəlsəfi düşüncələri də poetik dillə tərənnüm etməyə cəhd göstərir. Elə indi diqqət yetirəcəyimiz misralarda olduğu kimi:

*Tikanı gül kimi iyələyənlər var,  
Bülbülə torağay söyləyənlər var;  
Məhəmməd Füzuli eşitsin - indi  
Salamı mükafat eyləyənlər var.*

*Bir dayan, yadıma nə isə düşdü:  
Yolum dəbdəbəli məclisə düşdü;  
Bir nəfər salamı elə verdi ki,  
Onun çox hissəsi rəisə düşdü.*

*Əsr var tarixə şöhrət, şərəf, şan -  
Şahı, sərkərdəni düşürüb atdan.  
Əsrlər insanlar kimidir, fəqət,  
Hamısı yüz yaşda köçür həyatdan.*

*Tələsmək, yubanmaq bilmir, yaşayır -  
Əsr var, dahitək ölmür, yaşayır.  
Minillik ağacın budağı kimi  
Əsrlər ikinci ömür yaşayır.*

O.Rzanın dördlüç çələngi 66 çicəkdən tərtib olunub. Bu çələngin hər çicəyinin öz ətri var. Burada Vətəni, təbiətin rəngarəng calarlarını, dağlarını, daşlarını, dərələrini, çaylarını, çöllərini, göllərini, düzənlərini tərənnüm edən dördlüklər "Tarixin qocadır, özün cavasan! və "Şerim! Sonnunu ol, sonbeşik olma!" başlıqları altında toplanıb. Şair doğma Vətənini o qədər ürəkdən sevir ki, onun bir çicəyinin də solmasını istəmir. Bu dördlükdə olduğu kimi:

*Yola salacaqsan min qərinəni,  
Qəm, kədər qismətin olmasın, Vətən!  
Təbiət füsünkar yaradıb səni -  
Bircə çicəyin də solmasın, Vətən!*

Həm təbiətin, həm də insanların bənzərsizliyi, təbiətdəki ziddiyyətlər, insan xarakterinin müxtəlifliyi də O.Rzanın dördlüklərində öz əksini tapır. Poetik ustalıq, bacarıq elə ondadır ki, bir neçə misra ilə böyük məna vəsf edəsən, reallığa, həqiqətə, varlığa, poeziya donu geydirə biləsən. Diqqət yetirin, bu dörd misrada nə qədər dərin məna, dərin məzmun öz əksini tapıb:

*Adam var yaraşıq, adam var yamaq...  
Doludur aləmdə ziddiyyət, təzad.*

*Bir başın bəzəyi - bahalı papaq,  
Bir başın bəzəyi elmdirancaq!*

Şairlər adətən fəlsəfi düşüncələrini qələmə alarkən iri həcmli şeir formalarına daha çox müraciət etməyə çalışırlar. Adətən, fikirləşirlər ki, poetik əsərin həcmi nə qədər böyük olarsa, ondakı fəlsəfi fikir daha dərin təsir bağışlayır. Amma şair də var ki, elə bir neçə misra ilə ən ali fikrini poeziya dilinə çevirə bilər. O.Rzanın indi misal çəkəcəyim dördlüyü məhz bu qəbil-dəndir:

*Bahar-təbəssümü, zəlzələ-hirsi,  
Dünya açılmamış sərr oylağıdır;  
Fəqət, xəbərlərin ən heyrətlisi  
Alçağın zirvədən boylanmağıdır!*

Kitabın üçüncü hissəsində şair O.Rza haqqında xeyli maraqlı qeydlər, alimlərin, pedaqoqların, mühəndislərin, iş adamlarının, şair və yazıçıların onun həyat və yaradıcılığı haqqında maraqlı və qiymətli fikir və mülahizələri, rəyləri verilmişdir. Onları oxuduqca, bir daha O.Rzanın poeziya aləminə baş vurursan, bu özünəməxsus yaradıcı ziyalının, pedaqoqun, vətəndaş şairin sənətkarlığı ilə daha dərindən tanış olursan.

Poeziyanın ən qiymətli və səciyyəvi cəhətlərindən biri məhz hər misranın poetik tutumunun daha dərin və məzmunlu olmasıdır. Həm də poetik əsərlərdə hər bir misranın dərin məna çalarları ilə zəngin olması ta qədimlərdən klassik Azərbaycan şeirinin ən qiymətli cəhətlərindən sayılır.

Ömrünün müdriklik çağını yaşayan şair O.R-zaya müdriklik poeziyasının üfüqlərində yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı arzulayıram.

*Vaqif Arzumanlı,  
filologiya elmləri doktoru, professor*

Ruibai kannan



\*\*\*

Çətin məqamlarda özünü sına,  
Qütbü də dolaşib gəz yana-yana.  
Gör necə yaraşır doqquz cür iqlim  
Sərvətlər ölkəsi Azərbaycana!

\*\*\*

Paklığı qorumaq vəzifəmizdir!  
Çay var zir-zibilli, çay var təmizdir;  
Coğrafi adlar da nöqsansız deyil:  
Xəzər göl adlanır, Azov dənizdir.

\*\*\*

\*\*\*

Ya uzaq səfərdə, ya yaxındayam,  
Gah Samur, gah Araz qıraqındayam.  
Bir böyük arzum var - dünyada möhkəm  
Sülh adlı iqlimin sorağındayam!

\*\*\*

Başlanır haradan, nədən yollarım?  
Sərhəddə qırılır hərdən yollarım;  
Məni millətimə bağlayan teldir  
Bakıdan hər yana gedən yollarım!

\*\*\*

\*\*\*

Vətəndən-vətənə qonaq gələn var,  
Hər gün kövrələn var, hər gün gülən var.  
Vətəni ikiyə bölən zolaqda  
Yenə yaralanan, yenə ölü var!

\*\*\*

Sozalıb od-oqaq, yurd-yuva hissi,  
Qaçqının, köçkünün etiraz səsi.  
Dərdə bax - çoxsaylı xalqın, millətin  
Yoxdur partizanı, kamikadzesi!

\*\*\*

\*\*\*

Xeyir-dualıdır Azərbaycanım,  
Neft halal malıdır Azərbaycanın;  
Sərvətlər ölkəsi olduğu üçün  
Başı bəlalıdır Azərbaycanın...

\*\*\*

Laçının möhtəşəm dağ həyatı var,  
Tükənməz mis, qalay ehtiyatı var...  
Vulkan küllərinin altında xeyli  
Xəzinə gizlədən bazalt qatı var!

\*\*\*

\*\*\*

Qapalı xainlər “dostlar” kimidir,  
Doğru söz keçilməz divar kimidir.  
Adam var - sifəti tez-tez dəyişən,  
Adam var - üzü də astar kimidir!

\*\*\*

"Həmsədr sözü"nün "qızğın" çağında  
"İstisu" soyuyur öz yatağında;  
Qızılı, civəli Kəlbəcər hələ,  
Hələ çox qalacaq yad tapdağında?!

\*\*\*

\*\*\*

Təzə "göydələn"lər dərhal seçilir,  
Xaricdən gələnlər dərhal seçilir.  
Torpaq istəyini üstələyib nəfs -  
Bakı ucaldıqca ölkə kiçilir.

\*\*\*

Min-min ev tikilib "əsər" olacaq,  
Beton bahalaşıb mərmər olacaq:  
Bakıya köçənlər axın-axındır:  
Abşeron deyəsən şəhər olacaq...

\*\*\*

\*\*\*

Ustanın əliylə hörülür divar,  
Var daşı, kərpici sanki dürr divar.  
Möhkəm olmasa da təməli - gendən,  
Yaxından davamlı görünür divar.

\*\*\*

Dünəndən sabaha vaxt da yol gedir,  
"Göydələn" evlərlə Bakı fəxr edir.  
Fəqət binaların ən şöhrətlisi  
Hələ də qocaman "Beşmərtəbədir!"

\*\*\*

\*\*\*

İran İrəvana qaz verir yenə,  
Şuşa fəryadını almır vecinə.  
Güneyi Quzeydən qoruyan əsgər  
Görəsən bu saat nə düşünür, nə?!

\*\*\*

Bülbül-təranəli, çiçəklər rəng-rəng,  
Durna qaqqıltısı göyümə gərək.  
Qumundan, gilindən raziyam, Vətən!  
Qürbətin mərməri nəyimə gərək?!

\*\*\*

\*\*\*

Süzür xəyalımda göy atın, qardaş!  
Köçüb ömürlərə həyatın, qardaş!  
Adı bilinməyən oğlusan elin,  
Vətən kəlməsidir soyadın, qardaş!

\*\*\*

Uğurla yanaşı bəzən səhv olar,  
Dustaqlı ölkədə mütləq əfv olar;  
...İstini nizamlı göndərən Günəş  
İstini artırsa həyat məhv olar.

\*\*\*

\*\*\*

Müəmma-çoxsaylı, möcüzə-minbir,  
Elmi tapıntıya fikir verin bir:  
İşıq sürətilə üçan gəmidə  
Zamanla bərabər yaşı da dəyişmir.

\*\*\*

Ayda ildirimtək çaxa biləydim,  
Bulud köynəyimi sıxa biləydim;  
Ruhum qaranquşa dönüb uçaydı -  
Kənardan özümə baxa biləydim.

\*\*\*

\*\*\*

Həsrətin alovu, közü görünmür,  
Ayın o tərəfdən üzü görümür.  
Yerlə asimanı birləşdirən xətt -  
Üfűq adlansa da özü görünmür.

\*\*\*

Qalın kitablar var - hikməti yoxdur,  
Ölkə tanıyıram - milləti yoxdur;  
Planet tapılıb - iki günəşli,  
Heyf ki, şüurlu xilqəti yoxdur!

\*\*\*

\*\*\*

Hər gün ya şumdayam, ya da biçində,  
Mən şeir yazıram göylər üçün də.  
...Bir üzü həmişə nurludur Ayın,  
Bir üzü - heyf ki, zülmət içində.

\*\*\*

Günəşİ bənzədək nəhəng məşələ,  
Yaşının cavamlıq çağıdır hələ.  
...Bir ulduz təzədir...Bir ulduz sönüb -  
Min il görünəcək saçlığı şölə.

\*\*\*

\*\*\*

Qəribə qurulub Bizim Kainat,  
Yüz milyard ulduz var, çox qısa həyat.  
Səksən yaş - bərabər otuz min günə,  
Sanki borc alırsan otuz min manat.

\*\*\*

Gərək öyrəşəsən əksliklərə,  
Gah qıya qulaq as, gah cik-ciklərə.  
Zamanın hər anı atom kimidir -  
O da bölünürmüş zərrəciklərə.

\*\*\*

\*\*\*

Vaxtı ayırıraq hissələrinə:  
Var - saat, həftə, ay, fəsil, qərinə...  
Ən kiçik sayılan an da xəyalən  
Bölünür, bölünür, bölünür yenə.

\*\*\*

Məşhur işarələr - iqrek, iks, zet:  
Mərkəzdə birləşən üç istiqamət.  
Üç mühüm nöqtəni tapsaq - bilərik,  
Ya düz, ya əyridir axtarılan xətt.

\*\*\*

\*\*\*

Dağ, dəniz, çay, çəmən, orman fırlanır,  
Dünya mütəmadi, yaman fırlanır.  
Bu ucsuz-bucaqsız fəzada hər şey,  
Hər şeyə qoşulub zaman fırlanır.

\*\*\*

Uğurlu, uğursuz günlər görmüşəm,  
Gah acı, gah şirin meyvə dərmışəm.  
Məni qocalıqda yandıran nədir?  
Bir də tapılmayan vaxt itirmişəm!

\*\*\*

\*\*\*

Zərrələr - molekul, neytron, ion...  
Çəki vahidləri - karat, qram, ton.  
...Gedir sonsuzluğa yarıbölünmə,  
Sırada görmürük nə əvvəl, nə son...

\*\*\*

Şerimdə üç nöqtə, mötərizə var,  
Nidam zərb aləti kimi çalınar.  
Defislər birləşsə - üfüqi düz xətt,  
Tire parçalansa defis alınar.

\*\*\*

\*\*\*

Ali riyaziyyat sanki dağ imiş,  
Dostu həndəsə də üzüağ imiş;  
Bütün fiqurların ən davamlısı  
Bərabər tərəfli üçbucaq imiş.

\*\*\*

Həyat - birincidir fənlər içində,  
İl boyda günlər var günlər içində.  
İnsan paleolit dövründən bəri  
Dönüb oyunçağa dinlər içində.

\*\*\*

\*\*\*

Xeyli dəyişilib qabaqkı səs, ün,  
Təzad içindədir aləm büsbütün;  
Dünən gözümüzdən düşən mollalar  
Fəxri rəyasətdə oturur bu gün.

\*\*\*

Hər şeyin sonuna inanıram mən,  
Qocaldın - tutasan gərək çəlikdən.  
Məşhur filosofa o gün dedim ki,  
Bezər ruh özü də əbədilikdən.

\*\*\*

\*\*\*

Ya Rəbb, kasıbı da doyunca güldür,  
Düz adam istəməz minnətli ləl, dürr.  
Əzabsız gəlmışik mübhəm dünyaya,  
Mümkünsə, sən bizi əzabsız öldür!

\*\*\*

Yozulsun sübh çağrı gördüyüüm yuxu,  
Qismətim yenə də çoxrəngli uyğu.  
Həzin səs yayılır Allah evindən -  
Mollam qabaqlayıb qaratoyuğu.

\*\*\*

\*\*\*

Çalış, kürsülərdən de, təzə söz de,  
İçində nə varsa, nitqində düz de!  
Bir vaxt imperiya olub İttifaq,  
Nimdaş astarıdır indi EmDeBe...

\*\*\*

Boşaldıb köksünü gen-bol doyunca,  
Desə də "Vətəndir hər şeydən uca!",  
Onun şübhəliyəm milliliyindən,  
Adı almancadır, soyadı rusca.

\*\*\*

\*\*\*

Qızıl dəqiqələr, qızıl anlar var,  
Möhkəm yatanları ayıldanlar var;  
Bir vaxt Mavzoleyə baş əyib, bu gün  
Məkkədən hacitək qayıdanlar var.

\*\*\*

Bu adam özünü dahi sanır ki,  
Bu işıq gecə yox, gündüz yanır ki...  
Buludun səpdiyi kiçik damlalar  
Torpağa dəyməmiş buxarlanır ki!

\*\*\*

\*\*\*

Mən ömür sürmürəm ad-san naminə,  
Yazıram pak, təmiz vicdan naminə.  
Xeyirxah həmişə yaxşı iş görür  
Özündən sonrakı insan naminə.

\*\*\*

Çalışır həmişə özündən ötrü,  
O isə - ya səndən, ya məndən ötrü.  
Qırmızı geyimli süpürgəçilər  
Yolu təmizləyir "ağ gün"dən ötrü.

\*\*\*

\*\*\*

Yaysın işığını çıraq, şam gərək,  
Dedin: - zəhmətimlə yaşayam gərək!  
Yuxumun qonağı olubsan yenə,  
Gedib məzarına baş əyəm gərək!

\*\*\*

Dünən bir dişim də çıxdı sıradan,  
Nə verib geriyə alır Yaradan.  
Yaşımın ahilliq çağında mən də  
Deyəsən seçirəm "tünd"ü "qara"dan.

\*\*\*

\*\*\*

Halal sayılsa da haram dünyada,  
Haqq üçün çalınan taram dünyada.  
Nə zaman ürəyim, canım ağriyır -  
Mən onda bilirəm varam dünyada.

\*\*\*

"Boz"u tərfiləyib lap "ağ" deyirlər,  
"Cib üçün yeni yol tapaq!" deyirlər.  
Soyuqda, istidə əvvəl verilən  
Hər növ "mükafat"a "papaq" deyirlər.

\*\*\*

\*\*\*

Edib imkansızı ya qul, ya əsir,  
Ehtiyac hələ də yel olub əsir;  
Biri ac qalanda özünü asır,  
Biri - başqasının başını kəsir...

\*\*\*

Flüger deyilir küləkölçənə,  
Bir "külək-adam"a rast gəldim yenə.  
...Çoxdur məsləkini dəyişməyənlər,  
Şəhid xatırlayıb kövrəldim yenə.

\*\*\*

\*\*\*

"Sapı özümüzdən olan balta..." var,  
Qürbətdə qız, gəlin, oğul, ata var...  
Alıb Rusiyadan halal qazımı,  
Qışda lap qızışır zati-qırıqlar.

\*\*\*

Gah uzaq eldəyəm, gah da yaxında,  
Dalğınam maşınılı, canlı axında...  
Nə vaxt qəzaların sonu olacaq?  
Qəbirlər görürəm yol qırağında.

\*\*\*

\*\*\*

Deyirlər olduğun kimi görün sən,  
Doğruya arxalan, düzlüyü güvən!  
...Bu adam tərk edib müxalifəti -  
Olub inanılmış iqtidarsevən.

\*\*\*

Deyirlər çox şeyi alma eyninə,  
Adamı yandırır bilirsiniz nə?  
Avropa Şurası razılıq verib -  
Kişinin kişiyə evlənməyinə!

\*\*\*

\*\*\*

Neyi bəyənməyən cənab ürəksiz  
Az qalıb tara da desin gərəksiz;  
Ozan babaların ruhu narahat -  
Sazı dilləndirək elektriksiz!

\*\*\*

Qaya daş dövründən yazılı qalıb,  
Novruz əvvəlkitək Kosalı qalıb.  
Tonqalın təzədən yandırılması  
Son kibrit çöpündən asılı qalıb.

\*\*\*

\*\*\*

Nə "əla", nə "yaxşı", nə "pis" deyir o,  
Sözünü çox rəvan, səlis deyir o.  
Bir zaman İlıcı tərifləyərdi,  
Bu gün Məhəmməddən hədis deyir o.

\*\*\*

Kim deyər gül-ciçək yiğmir dilənçi,  
Dost-tanış əlini sıxmir dilənçi?  
Görəsən nə üçün portfelliyyə,  
Ziyalı adama baxmır dilənçi?

\*\*\*

\*\*\*

Səhv düşüb qapıyla pəncərə indi,  
Başqadır gördüyüm mənzərə indi;  
Bir vaxt Allahsızlıq dərsi keçənlər  
Şəriət öyrədir gənclərə indi...

\*\*\*

Diaqram göstərib ürəyimdə çat,  
Həkim məsləhəti - az gəz, yixıl, yat!  
Dedim: - Çoxüzlülük, qəddarlıq, yalan...  
Qəlbimin yükünü artırır qat-qat.

\*\*\*

\*\*\*

Qalmaqal qoparıb azı min kərə,  
Bezdən ustalıqla keçib məxmərə.  
Ərini çərlədib öldürən arvad  
İndi müsahibə verir müxbirə.

\*\*\*

Xəyalım danışır Yerin özüylə,  
Yaxşı-yamanıyla, əyri-düzüylə.  
Təbiət-ecazkar... Təzədən ona  
Baxıram qocaman uşaq gözüylə.

\*\*\*

\*\*\*

Lövbəri nə yaman salıb bu qorxu,  
Girib-qanımızda qalıb bu qorxu.  
Bəlkə də Kütləvi Cəzadan qabaq  
Bizim canımızda olub bu qorxu?!

\*\*\*

Sanki səs eşidib hay-küyə gəldin,  
Çocuq! Gör haraya, gör nəyə gəldin?  
Heç nədən yaranıb-cahan əhlinin  
Min cür sifətini görməyə gəldin.

\*\*\*

\*\*\*

Möhtacam xoş sözə, yeni addıma,  
Hərdən keçmişim də düşür yadıma.  
Elə bil rəhmətlik bibimi gördüm -  
Necə oxşayarmış adam-adama!

\*\*\*

Ərzin yaxasında daim gül olsun,  
Bəd əməl, pis toxum yanıb kül olsun!  
İnsanlar! Görüşək meridian tək,  
Əqidə yolumuz paralel olsun!

\*\*\*

\*\*\*

Terror, müharibə, göz yaşı, fəryad...  
Saxta dərmanlar da çoxalıb qat-qat.  
İlahi! Ya sağalt bəşəriyyəti,  
Ya da insanlığı təzədən yarat!

\*\*\*

Gərək günahkarın görək izini,  
İnadla axtarıb tapaq özünü.  
...Bəlkə Şimaldakı nəhəng Qonşumuz  
Bizdən "oğurlayıb" "davay" sözünü?

\*\*\*

\*\*\*

Şor torpaq sünbül də, gül də bitirir,  
Qarışqa özündən çox yük götürür;  
Mis naqıl xoşlayır xeyirxahlığı -  
Ünvandan-ünvana işıq ötürür.

\*\*\*

Söz gərək pas atib qalmasın qında,  
Sirlər aləmi var ürəkdə, canda;  
Fərəhdən ağlasan - göz yaşı şirin,  
Göz yaşı acıdır fəryad qopanda.

\*\*\*

\*\*\*

Ədavət, xəbislik için pasıdır,  
Hər cür əyriliyi düzlük sarsıdır.  
"Dənizdən-dənizə dövlət" yaratmaq  
Nankor qonşuların boş xülyasıdır!

\*\*\*

Hələ ayıırlar ağanı quldan,  
De, nəyi əskikdir qızın oğuldan?  
Kainat bəxş edib su, hava, sərvət...  
Cəzası -zəlzələ, qasırğa, vulkan...

\*\*\*

\*\*\*

Bir zaman irtica dağlayıb sinə-  
Toz-torpaq səpərək haqqın gözünə,  
"Bəy"i, "həzərat"ı həbs edib, amma  
Bata bilməyibdir "xanım" sözünə.

\*\*\*

Mizrab toxunduraq müqəddəs simə,  
Bilinsin sözümüz aiddir kimə:  
Nə qədər çalışıb cəhd eləsək də,  
Ömürlük borcluyuq biz müəllimə.

\*\*\*

\*\*\*

Vətənin mərd qızı, oğlu qocalmaz,  
Torpağa köküylə bağlı qocalmaz!  
Nurlu sifətinə qırış qonsa da,  
Müdrik adamların ağlı qocalmaz!

\*\*\*

Var nəcib, xeyirxah, igid, ər kişi,  
Var xəbis, dələduz, şuluq, şər kişi;  
Gör neçə incə, saf duyğulu imiş  
Eni uzununa bərabər kişi.

\*\*\*

\*\*\*

Qəflətən dayanan ürəyi oldu,  
Həzin yel ayrılıq küləyi oldu.  
Çay da içməmişdim bu qonşumla mən,  
Ehsan rəhmətliyin çörəyi oldu.

\*\*\*

Bakıda yaşayan salyanlıyam mən,  
Bir qədər nüfuzlu, ad-sanlıyam mən.  
Təkrar səhvlərə yol verməsəm də,  
Yenə əvvəlkitək nöqsanlıyam mən.

\*\*\*

\*\*\*

Kişinin elə bil naxışı yoxdur,  
Acı söz desə də, qarğısı yoxdur.  
Axşam düşənədək çaxan şimşəyin  
Səsi, şöləsi var, yağısı yoxdur!

\*\*\*

Bürüyüb aləmi çox möcüzələr,  
Mübhəm təbiətdə nələr var, nələr!  
İnsan cüt paytaxtlı dövlət kimidir -  
Beyinsiz düşünməz, ürəksiz ölər...

\*\*\*

\*\*\*

Dilimə, dinimə yoxdur hörməti,  
Yad libas geyinib adı söhbəti.  
Sanki Rusiyada yaşayır...Guya  
Türk sözü işlətsə gələr "töhməti".

\*\*\*

Cərəyan-kəşfimiz, oddur mayası,  
İşiq, iş, hərəkət-gücü, ziyası.  
Cərəyan deyəndə heyf yadına  
Düşür nankorların familiyası.

\*\*\*

\*\*\*

Tarixim qocaman, xalqım uludur,  
Doğudan Batıya qədər yurd ludur.  
Türk qurd u xilaskar adlandırsa da,  
Elə bəndələr var - içi qurd ludur.

\*\*\*

Pərdə-qar kimi ağ tüldən ibarət,  
Küldən qarası var-yaradır zülmət.  
Pərdə-pyeslərdə hissənin sonu,  
Böyüklük, kiçiklik arasında sədd.

\*\*\*

\*\*\*

Adam var-seçdiyi yol aydın, rəvan,  
Adam var-hələlik sözdə pəhləvan.  
Molla evlənənə yaxın deyib ki,  
Tavan döşəmədir, döşəmə tavan<sup>1</sup>.

\*\*\*

Az deyil həyatda adaş olanlar,  
Dostlaşışb səmimi qardaş olanlar.  
Eyni işaretli ionlar kimi  
Getmir bir-birinin əksinə onlar...

\*\*\*

**(1. Məşhur lətifəyə istinad)**

\*\*\*

BeEmTe! Sülh yolu salmalısan sən,  
Bir yerdə nə qədər qalmalısan sən?  
Ancaq öz xeyrini güdən dövlətin  
Yenə "səs maşını" olmalıdır sən?!

\*\*\*

Bəşərin birliyi bütöv, tam deyil,  
Minnətli yaxşılıq ehtiram deyil!  
Nə üçün ən güclü üç-dörd ölkənin  
Başında duranlar düz adam deyil?!

\*\*\*

\*\*\*

Dövlət qanununda dərin hikmət var,  
Saf əməl, təmiz hiss, arzu-niyyət var.  
Su, işıq, telefon, qaz bağlananda  
Sən niyə demirsən hakimiyyət var?!

\*\*\*

Dözürük ATƏT-in boş hay-küyünə,  
Çoxdur axışanlar neftin iyinə;  
Fəqət parçalanmış Azərbaycanın  
NATO biganədir Bütövlüyüünə!

\*\*\*

\*\*\*

Çətin yol gedirik Yeni dünyaya,  
Min dərd-sər yayılıb eyni dünyaya.  
Ay ata, ay ana! Ay əzizlərim,  
Niyə gətirdiniz məni dünyaya?!

\*\*\*

Haylar Fransaya tez hay verdilər,  
Siyasət "bağından meyvə dərdilər".  
Kiçik Qafqazdakı Şirak çölündən  
Cənab Jak Şiraka gül göndərdilər.

\*\*\*

\*\*\*

Türkün imicinə zərər vurursan,  
Səmti dəyişdirib hara varırsan?  
Bir yaşlı körpəni, söylə nə üçün  
Əvvəl yad sözlərlə danışdırırsan?

\*\*\*

Güclü sel tələsir yargandan ötrü,  
Şimşək-meşədəki yanğından ötrü.  
Neolit əsrində silah düzəldən  
Yol salıb bu günkü qırğından ötrü.

\*\*\*

\*\*\*

Desək də "ağ" a "ağ", "qara" ya "qara",  
Çox şeyin dəyəri bilinir sonra.  
...Məhəccər sadəcə tutalqac deyil,  
Məhəccər güc verir qocalanlara.

\*\*\*

Nə dosta zəng eib, nə qohum sayıb,  
Mərhüm, simiclikdə kimə oxşayıb?  
...Evdən cənazəsi çıxarırlanda  
Bilmişəm bu adam harda yaşayıb.

\*\*\*

\*\*\*

Cənab itirilmiş pulu axtarır,  
"Sağ"dan bərk inciyib, "sol"u axtarır.  
...Raket sinağıyla öyünən ölkə  
Raketdən qorunmaq yolu axtarır.

\*\*\*

Möhtərəm filosof! De, nədir həyat?  
Bəlkə tamaşadır, sərgidir həyat?  
Çatsın nəzərinə şöhrətpərəstin:  
Sıfırdan-sıfıra yol gedir həyat...

\*\*\*

\*\*\*

Əzabkeş-səmimi, harin-qudurən:  
Görəndə elə bil zəhər uduram.  
Oğrunun əynində xəz var... Mən onu  
Toz silən əskidən əskik tuturam.

\*\*\*

Kim tülü bərabər tutar əskiyə?  
Kim nə vaxt, nə üçün baxmaz güzgүyə?  
...Bir kiçik tikəni milyonçu qırnis  
Qıymaz qohumuna, verməz özgəyə.

\*\*\*

\*\*\*

Vicdan saflığını qorusa insan,  
Vallah düz bölünər vəzifə, ad-san.  
...O gün kobudluğun həddini aşdı-  
Sən şair deyilsən, şeir yazansan!

\*\*\*

Nə qədər siyasət küləyi əsib,  
Ya səmtin əksinə, ya da münasib...  
...Bu adam balaca, bu adam azman,  
Boy var-təfəkkürlə tərs mütənasib.

\*\*\*

\*\*\*

Səs xalqa çatmırsa milli ün deyil,  
Varlı vətənsizlik ömür-gün deyil.  
Bir çubuq sindırmaq asan, beşini  
Birlikdə sindırmaq heç mümkün deyil.

\*\*\*

Onun səcdəgahı olub həmişə-  
Var, dövlət, fəxri ad, gəlirli peşə.  
Qoca təqaüdçü ölümən əvvəl  
Deyib: - Qayıdırəm sabahdan işə...

\*\*\*

\*\*\*

Ağacı-ağaca sürtüb od aldıq,  
Şamı kəşf edərək xeyli ucaldıq.  
Gəldi elektrik əsri...Nəhayət  
Nüvə bombasının girovu olduq.

\*\*\*

Təzadlı aləmin sakiniyik biz,  
Səndə güc üstündür, məndə duyuğu, hiss.  
Yaxşı ki, ağıllar bərabər deyil-  
Söz yetim qalardı, dünya dahisiz.

\*\*\*

\*\*\*

Kamillik gətirən yaşa bax, yaşa!  
"Qrip"siz şığıyan quşa bax, quşa!  
Götürən, kənara qoyan tapılmır-  
Yolun ortasında daşa bax, daşa!

\*\*\*

Bu durna görəsən niyə tək uçur?  
Yayıb harayıni göyə, tək uçur;  
Bəlkə didərginlər, qaçqınlar kimi  
Tənhalıq əzabı çəkərək uçur?

\*\*\*

\*\*\*

Çoxdur qayğıları bəşərin, Allah!  
Yoxdur nəhayəti dərd-sərin, Allah!  
İnsana möhtəşəm əsərin desək,  
Niyə nöqsanlıdır əsərin, Allah?!

\*\*\*

Çıxdı qabağıma tanış bədnəzər,  
Uzun yalanından özü də bezər.  
...Çoxüzlü mineral qiymətli daşdır,  
Çoxüzlü adamın əlindən həzər!

\*\*\*

\*\*\*

Çoxalıb tərəddüd, bədbinlik, güman,  
Bu gecə əhvalım pisləşib yaman.  
Yaman pərişanam ahl çağımda-  
Ömür-az, həsrətim sahilsiz ümman.

\*\*\*

Torpaqdan alırıq gücü, yardımı...  
Sözümün sualla deyim ardını:  
Dənizsiz, ümmənsiz olsaydı aləm,  
Təbiət, gözəllik yaranardımı?!

\*\*\*

\*\*\*

Nə qədər dərdi var qoca dünyanın,  
Suyu zəhərlənib neçə dəryanın.  
Tək qalan ceyranın səsinə səs ver,  
Səs ver harayına yalqız durnanın!

\*\*\*

Buludun işinə heyranam, qağa:  
Düşür ildirimtək dərəyə, dağa.  
Göyə arxalanır-az ömürlü sel,  
Əbədi çağlayan bulaq-torpağı.

\*\*\*

\*\*\*

Dayanıb üz-üzə aranla yaylaq,  
Buludlar yenə də six, qalaq-qalaq.  
Göyün əzəməti-qəfil gələn sel,  
Torpağın sərvəti-minillik bulaq.

\*\*\*

Sabun qohumudur yəqin şamın da,  
Azacıq acılıq duydum tamında.  
Özü də yox olur- çirk yuyub-yuyub,  
Qəribə keyfiyyət var imiş onda.

\*\*\*

\*\*\*

Quzu mələrtisi -fəryad, həzin səs,  
Maral balasına ahu deyilməz!  
Beçə böyüdükcə xoruzlaşırsa,  
Körpə uzunqulaq nə adlanır bəs?

\*\*\*

Yaşadır hər əza, hər əzələ, üzv,  
Çox vaxt ağrıyanda hiss edirik biz:  
Ayaqlar-bəndənin uzunqulağı,  
Özü də ömürlük yükçəkənimiz.

\*\*\*

\*\*\*

Yer əvvəl sıx, qalın toz kütləsiymiş,  
Tozun ağ, sarı, göy, boz kütləsiymiş.  
Kantın tərəfdarı Laplas deyib ki,  
Yer əvvəl od, atəş, köz kütləsiymiş...

\*\*\*

Şaxə şah budaqda yam-yaşıl idi,  
Udub saf havanı, işıq içirdi.  
Ocağa atılan quru çöp olub-  
Aldığı istini qaytarır indi.

\*\*\*

\*\*\*

Kristal alınmaz zərrə olmasa,  
Çayı keçməyəkmi bərə omasa?  
Təbiət-əkslik, təzad meydanı:  
Dağ uca görünməz dərə olmasa.

\*\*\*

Az deyil seçməyən yaşıldan göyü,  
Bəzən sıxışdırır kiçik böyüyü.  
Mühüm "iş adamı" siqaret çəkib,  
Zibil qutusuna atmır kötüyü.

\*\*\*

\*\*\*

Kürün sahilində uca bir ağaç,  
Qoca, çoxəsrlıq ehram, pir ağaç.  
Yarpaq doğulsa da, yarpaq ölsə də,  
Bir köklü, budaqlı nəsildir ağaç.

\*\*\*

Çoxdur təbiətdə müəmma, məna,  
Min cür qəribəlik durur yan-yana.  
Çıxır yumurtadan körpə kenquru,  
Anası döşündən süd verir ona.

\*\*\*

\*\*\*

Qanadlı duyğular əyyamıdır yaz,  
Gəlin təbiətin bayramıdır yaz.  
Yer yeni səfərə çıxdığı gündən  
Vətən toylarının davamıdır yaz!

\*\*\*

Atın da gözündə yaş görmüşəm mən,  
Xəsisin üzündə qış görmüşəm mən.  
"Biri üç eyləyən Muğan" düzündə  
Taxıl biçənləri xoş görmüşəm mən!

\*\*\*

\*\*\*

Möhkəm qurşanıbsan təama, yemə,  
Meyvəsiz budağı sindırma, əymə!  
Armudu, ənciri çox tərfiləyib,  
Söyüdün, yulqunun könlünə dəymə!

\*\*\*

Özündə saxlayır neçə halı su -  
Sirli, əsarətli, müəmmalı su.  
Qar, yağış, buz, bulud, ildirim... olur  
Ərzin ən qəribə mineralı su.

\*\*\*

\*\*\*

Su dönüb buxara-qalxıb göylərə,  
Yuyunmaq isteyir aran, dağ, dərə.  
... Yerə varlığını borc bilən bulud  
Yağış olacaq ki, qayıtsın Yerə.

\*\*\*

Ah, necə bildirim əsas dərdimi:  
Dava, müharibə yol gedərdimi -  
Dənizsiz, ümmənsiz olsaydı aləm,  
Torpaq insnanlara bəs edərdimi?

\*\*\*

\*\*\*

Xəbisdə nə insaf, nə mərdlik gördüm,  
Əylisdə həm hüzr, həm şənlik gördüm.  
Keçib mənzərəli Parağacaydan,  
Dağın arxasında düzənlik gördüm.

\*\*\*

Rişxənd ya zarafat, ya da lağ olur,  
Belə deyən də var: "Bu lap ağ olur".  
Təpəyə gülməyin...Min illər boyu  
Ucalı-ucala qarlı dağ olur.

\*\*\*

\*\*\*

Ərzin tarixində milyard il olub,  
O vaxt bakteriya, yosun bol olub.  
Bütün ağacların ən qədim növü  
Dəniz sahilində bitən kol olub.

\*\*\*

Yazı oxuyuruq guya alında,  
Can var-anabioz, ölü halında.  
Beş min il buz qatın içində donmuş  
Triton dirilib qızdırılanda...

\*\*\*

\*\*\*

Yuxumda göy, yaşıl, sarı rəng gördüm,  
Baharı baharın özütək gördüm.  
O gecə sübhədək bərk qar yağırmış...  
Yuxumda rəqs edən gül-çiçək gördüm.

\*\*\*

Qəşəng qaratoyuq sübh tezdən niyə  
Cik-ciki saxlayıb, keçib şərqiyə?  
Axı beş həftəlik vaxt var Novruza,  
Qar, boran qayıdar birdən geriyə?

\*\*\*

\*\*\*

Qonaqlar çay içib plov yedilər,  
Bir az aşbazı da təriflədilər.  
Nədir qəribəlik-xörəklə dolu,  
Boşqaba yenə də boşqab dedilər.

\*\*\*

Səhv edib bədxaha baş əyirik biz,  
Sözü daş yerinə döşeyirik biz.  
Odlar ölkəsinin vətəndaşıyıq,  
Qışda hamidan çox üzüyürük biz.

\*\*\*

\*\*\*

Bizdən əsirgəyib bu ilki yay meh,  
Yoxdur Abşeronda düz iki ay meh.  
Bişib qovruluruq bərk istilərdə,  
Xəzri istəmirik, hardasan, ay meh?!

\*\*\*

Dünyada təkamül adlı qanun var,  
Alim, mütəfəkkir, səfeh, cünun var.  
Yer! Əvvəl-axırkı övladlarınıq,  
Sənin özünün də heyf sonun var.

\*\*\*

\*\*\*

Soruşdum "axırət" sözü deyəndən:  
"Bu ulu dünyanın küsək nəyndən?".  
Hər şeyin əvvəli, sonu var. Mən də  
Ərzin nigarananam gələcəyindən...

\*\*\*

Gərək fərqlənməsin iş ilə vədə,  
Müdrik tövsiyyənin əksidir hədə.  
Bütöv kristalın əlamətləri  
Sən demə eynidir zərrəsində də.

\*\*\*

\*\*\*

Elm-xurafata tamam ziddir o,  
Trilyon-büdcədən uzaq həddir o.  
Həzərat! Siz Yerə deməyin kürə,  
Bilsin həndəssə də - Geoiddir o!

\*\*\*

Silurdan<sup>2</sup> bu günə miras qalır o,  
İki cür mühitdə nəfəs alır o:  
Quruda-sürünən zəhərsiz ilan,  
Suda əvvəlkitək balıq olur o.

\*\*\*

\*\*\*

Qulağım eşidən, qəlbim duyandır,  
Quzu mələyəndir, qurd ulayandır.  
Xoruzun harayı, itin hürməsi  
Zülmətə bürünən kəndə həyandır.

\*\*\*

İncədir, əladır səsi bülbülün,  
Yanıqlı nalədir səsi bülbülün.  
Salıblar qəfəsə oxuyan quşu -  
Başına bəladır səsi bülbülün.

\*\*\*

\*\*\*

İlahi! Qulaq as, imkanın varsa:  
Az qalıb əlimdə gəzdirəm əsa.  
Niyə yaradıbsan gözəllikləri,  
Niyə yaşamağı edibsən qısa?

\*\*\*

İlan ovlayanın işi çox çətin,  
İlan qənimidir neçə xilqətin.  
Zəhəri ya ölüm, ya da şəfadır,  
Səhəri, axşamı var təbiətin...

\*\*\*

\*\*\*

Torpaq süxurların törəməsidir,  
Tərif yox, ehtiram, qayğı bəsidir.  
Torpaqşunaslığı öyrənsin ellər,  
Çünki o yaşamaq, tale dərsidir!

\*\*\*

Heyvanlar dedilər: - inciyirik biz,  
Cizgi filmləri çəkib niyə siz -  
Hər cür eybinizi, fəsadınızı  
Bizim adımızdan göstərirsiniz!

\*\*\*

\*\*\*

Göz verib marala, ata, filə də,  
Göz verib qartala, anadilə də;  
Söz kimi sərvəti ancaq insana,  
İnsana göndərib Ən Ulu Qüvvə.

\*\*\*

Çobansız talada naxır maraqlı,  
Qranit qayada çuxur maraqlı.  
Dənizdən min metr yüksək zirvədə  
Dənizdən yadigar süxur maraqlı...

\*\*\*

\*\*\*

Yatır ağaçqanad duymadan heç nə,  
Çovğunu qətiyyən almır vecinə;  
Otuz dərəcəlik şaxtada ölmür,  
Yayda qanımızı soracaq yenə...

\*\*\*

Suyu su eyləyən Haşikiodur,  
Buzun da tərkibi Haşikiodur.  
Suyun çox qəribə, üçüncü halı-  
Şimşəyə, yağışa dönən buluddur.

\*\*\*

\*\*\*

Göz verib sənə bu, mənə bu dünya,  
Gərək gülüstana dönə bu dünya.  
Qədim zamanlarda sərhədsiz imiş,  
Sərhədsiz olacaq yenə bu dünya!

\*\*\*

Yenə dondurucu qış gecəsidir,  
Hava dünənkinin tamam əksidir.  
Yerdə buz, göylərdə dolu, qar olan  
Su da təbiətin möcüzəsidir.

\*\*\*

\*\*\*

Qış xoş havalarda yaza çevrilir,  
Donan su daşlaşış buza çevrilir;  
Xlor boğucu qaz, natrium zəhər -  
Birləşış süfrədə duza çevrilir...

\*\*\*

Əziz dost! Çatışmır, de, nəyi Ərzin?  
Var suyu, çörəyi...hər şeyi Ərzin.  
İnsan əl çəkməsə bəd əməlindən,  
Vallah partlayacaq ürəyi Ərzin!

\*\*\*

\*\*\*

Yayır fəlakəti, şəri qasırğa,  
Ulayır nə vaxtdan bəri qasırğa.  
Küləyin cürbəcür oyunları var:  
Biri meh, biri yel, biri qasırğa.

\*\*\*

Həmişə dəyişməz, saf qalıb qızıl,  
İnsan çoxaldıqca azalıb qızıl;  
Heç bir qarışığı olmadığından,  
Paklıq sırasına yazılıb qızıl.

\*\*\*

\*\*\*

Yayın istisiylə tez əriyir buz,  
Göy üzü həmişə qalmır buludsuz.  
Dayanıb od ilə su arasında -  
Yaşaya bilmərik susuz və odsuz!

\*\*\*

Dənizin zirvədə izini gördüm,  
Milyon qərinəlik "irs"ini gördüm:  
Bol mərcan qalıqlı qayalıqlarda  
Dənizin kükrəyən "hirs"ini gördüm.

\*\*\*

\*\*\*

Yerdə ot göyərər, çiçək yaranar,  
Səmada yeddi cür xoş rəng yaranar.  
Qız bulud öpüşər oğlan buludla,  
Lərzəli ildirim, şimşək yaranar.

\*\*\*

Açıb söyləyərdi təzə sirr mənə,  
Deyərdi: - Özünü tez yetir mənə!  
Adında gül sözü olduğu üçün  
Deyərdi: - Gələndə gül gətir mənə!

\*\*\*

\*\*\*

Yar köçüb uzağa xeyli zamandır,  
Çarəm nə ümiddir, nə də gümandır;  
Ancaq yanaqlara, çöhrələrə qon,  
Qara xal! Ürəyə düşmə amandır!

\*\*\*

Kükrəyib çağlamır güc sevməyəndə,  
Axtar ulduzunu seç-sevməyəndə.  
Möhkəm vurulsan-Məcnun olarsan,  
Müqəvvə olarsan heç sevməyəndə.

\*\*\*

\*\*\*

Simi gah dindirir, gah qırır həyat,  
Hərdən qılincını sıyırır həyat.  
İnsanı insana möhkəm sevdirib,  
Sonra həmişəlik ayırır həyat.

\*\*\*

Məhəbbət səslənir eşqin tarında,  
Həzin sədasıdır nakamların da.  
Deyirlər bir dəfə vurulur adam,  
Niyə "ilk məhəbbət" sözü var onda?

\*\*\*

\*\*\*

İşığam-səpələ üzünə məni,  
Əbədi nur elə gözünə məni.  
Bütün ömürlərdən uzun olaram -  
Sən həyat istəsən özünə məni.

\*\*\*

Üz, gözəl duyğular dənizində üz!  
Üz, bu dağların da laləsindən üz!  
Üzü saf məhəbbət işıqlandırır,  
Üzüyü barmağa taxma könülsüz!

\*\*\*

\*\*\*

Ah-naləm, fəryadım, ucalır göyə,  
Tez-tez rast gəlirəm nakam taleyə;  
Yaradan məhəbbət aşılıyıbsa,  
Sonra sevənləri ayırır niyə?

\*\*\*

Deyirsən: - Goyərti saralıb-solar,  
Duz isə yol boyu dəyişməz qalar.  
Qürbətdə sanıram duzun dadında  
Qadın əlindəki şirinlik də var!

\*\*\*

\*\*\*

Şeir sevənlərdə sərraflıq da var,  
Qiymətli daşlarda şəffaflıq da var.  
Ərzin zinətidir bəşər -heyf ki,  
Bəzi xislətlərdə əclaflıq da var.

\*\*\*

Vallah verməsə də xeyir, yazırlar,  
Sözü bədahətən deyir-yazırlar.  
"Şairlik" adətə çevrilib, hətta  
Millət vəkilləri şeir yazırlar.

\*\*\*

\*\*\*

Yüz payız, yüz bahar ötüb o vaxtdan -  
"Leyli və Məcnun"lu tarixi çağdan.  
Neçə simfoniya, balet, opera...  
Od alıb muğamat adlı ocaqdan.

\*\*\*

Dünyada get-gedə ləl, dürr tükənib,  
Qızıl bahalaşıb, kömür tükənib.  
Yazmaq istəyəndə yaxşı şerimi -  
Gördüm gecikmişəm, ömür tükənib.

\*\*\*

\*\*\*

Ah necə qurtulaq biz bu "yanğıñ"dan?  
Hamı "dürr" çıxarır söz sandığından;  
Cızmaqaraçilar o qədər artıb -  
Ustad lal görünür utandığından.

\*\*\*

Güclü söz möhtəşəm ordudur, ordu,  
Odlar ölkəsidir Nizami yurdu.  
Bütün qitələrdə yanın işıqlar  
Edison ömrünün ardıdır, ardı...

\*\*\*

\*\*\*

Yırtıcı adamlar sevib-sevilməz!  
Məmməd Arazındır eşitdiyin səs:  
"Şöhrət azarına tutulanları  
Şöhrətin özü də sağalda bilməz!"

\*\*\*

Söz, kəlam yiğmağım çox lazım gəldi,  
Köməyə qələmim, kağızım gəldi.  
Yuxuda eşitdim guppultusunu -  
Narahat qəlbimə yazığım gəldi.

\*\*\*

\*\*\*

İdrak xəzinədir-min incisi var,  
Sözün də kobudu, ən incəsi var.  
Filosof babamız nə gözəl deyib:  
"Axtar, tapanadək özünü axtar!"

\*\*\*

Çınarın budağı sınır, əyilmir,  
Hər söz düzümünə nəzm deyilmir.  
Qurtarır ömrünün ahilliq çağrı,  
Bu adam hələ də...bilmir ki, bilmir.

\*\*\*

\*\*\*

Çılğın olmağıma, dostlar, dözün siz!  
Hərdən danışıram birdən, iznsiz;  
Biz şair millətik, əfsus dünyada  
Dil var qafiyəsiz, dil var vəznsiz...

\*\*\*

Coxalıb yazanlar, dinir susanlar,  
Azdır lirikaya qulaq asanlar.  
Şair istəyirəm-şeir oxusun,  
Ayağa qalxaraq alqışlaşınlar...

\*\*\*

\*\*\*

İgidlik dərsi al Qorqud elindən,  
Gücsüzün, yazığın yapış əlindən.  
"Ot kökü üstündə bitər" kəlamı  
Arif adamların düşməz dilindən.

\*\*\*

Olub səxavətli, vəfali kimi,  
Göstərir özünü həyalı kimi.  
İçində qaranlıq gəzdirən kəsi  
Hələ tanıırlar ziyalı kimi.

\*\*\*

\*\*\*

Liliput incikdir tale sarıdan,  
Boy-buxun qıymayıb ona Yaradan;  
Fəqət beləsinin yüzü bir olsa,  
Qulliver sürüşüb çıxar aradan!

\*\*\*

Gözü yol çəkənin üzü ağ olmur,  
Tutarlı söz deyib qınamaq olmur;  
Boya çoxaldıqca həya azalıb,  
Xalis al yanağı tanımaq olmur.

\*\*\*

\*\*\*

Təbiət yaradıb gör nə qədər quş -  
Köksü alabəzək, qanadı zər quş.  
Çöllər nəğməkarı torağay kimi  
Göydə uça-uça oxumaz hər quş...

\*\*\*

Hər qaya elə bil xəyala dalıb,  
Qobustan havası köksümə dolub.  
Nə rəssam incisin, nə dilçi alim:  
Dünyada ilk əsər zülmə olub.

\*\*\*

\*\*\*

Keçmişdən min miras, yadigar qalıb,  
İmarət, abidə, bürc, divar qalıb.  
Dövran çox vəhşini əhliləşdirib,  
Tülkü dəyişmədən necə var qalıb.

\*\*\*

Yaxşı iş dən kimi Ərzə səpilsin,  
Bədxahın yuxusu ərşə çəkilsin!  
Bu adam\* hər səhər hey yüyür ki,  
Ömrün son gününü yubada bilsin.

\*\*\*

\*İdmançı

\*\*\*

Foton lap heyrətə gətirir bizi,  
Fotonla ayıraq yaxşidan pisi.  
Bu kiçik, sehrlı, nurlu hissəcik  
Hərəkət etmirsə yoxdur çəkisi.

\*\*\*

Niyə yarpaqların rəngi sarıdır?  
Çünki yol payızdan qışa sarıdır.  
Baharı geriyə qaytaran günəş  
"Kiminsə eşqinin yadigarıdır".

\*\*\*

\*\*\*

Güman ki, taleyim çatib dadıma,  
Çilənib həsrətin odu-oduma.  
Keçdiyim yolları xatırlayıram -  
Marafon yürüşü düşür yadıma.

\*\*\*

Bu adam kölgətək gəzir arada,  
Buz kimi soyuqdur baxışları da.  
Buludsuz görmürük üzünü heç vaxt,  
Burda əzazildir, yazıqdır orda.

\*\*\*

\*\*\*

Ələk, sac, bayatı... çıxıb yadından,  
Əl çək naşılıqdan, adam ol, adam!  
Əlik, qarapaça, cüyür öldürən  
Əliyə düşmənəm, Vəliyə yadam!

\*\*\*

Göy-yaşıl talanı ağardacaq qış,  
Göyün töhfəsidir dolu, qar, yağış.  
Göyüş babamızın xəzinəsində  
"Göyçək Fatma"nın da nağılı varmış.

\*\*\*

\*\*\*

Ağı-ağ adlandır, düzü-düz, Oqtay!  
Ağı yaz, nəğmə qos, misra düz, Oqtay!  
Ağıdan acıdır yersiz, nahaq söz,  
Ağıl nur çiləməz sevgisiz, Oqtay!

\*\*\*

Zirvənin vüqarı zirvə qarıdır,  
Qaya silsiləsi qədim "barı"dır;  
Kəpəzdə tapılan mərcanqlular  
Tropik suların yadigarıdır.

\*\*\*

\*\*\*

Heç vaxt bu gecəni unutmarıq biz,  
Salon ağızınadək dop-dolu, səssiz;  
Bir tarı iki mərd qoşa dindirir -  
Biri sol qolsuzdur, biri sağ əlsiz.

\*\*\*

Baxıram dünyanın xəritəsinə,  
İstəyim sinəmə sığışdır yenə:  
Bütün qitələri gəzib-dolaşan  
Vətəndaş sənədi verilsin mənə!

\*\*\*

\*\*\*

Əzəldən günəşli, nurludur dünya,  
Əzəldən qocaman, uludur dünya.  
Sayı çoxalsa da pisin, xəbisin,  
Yaxşı adamlarla doludur dünya!

\*\*\*

Görəsən heç qohum-qardaşı, yoxdur,  
Qəbrini isladan göz yaşı yoxdur?  
Daşlar aləmindən kitab yazanın  
Hələ indiyədək başdaşı yoxdur!

\*\*\*

\*\*\*

Ürək hey döyünür səxavət ilə,  
Yanır son anadək dönmədən külə;  
Özü - sol tərəfdə yerləşir, amma  
Güçünün çoxunu verir sağ ələ.

\*\*\*

Az deyil müəmma, möcüzə, tilsim,  
Gərək hər istedad parlaya bilsin!  
Günəş meydanını dəyişir - axşam  
Ay da, ulduzlar da nur yaya bilsin!

\*\*\*

\*\*\*

Dilimdə xoş sözdən pay gəzdirirəm,  
İlimdə yaxşı gün, ay gəzdirirəm.  
Qalın geyinməyim pərt edib qışı -  
Canımda elə bil yay gəzdirirəm

\*\*\*

Qat-qat insaflıdır xəzri səmumdan,  
Az deyil seçməyən çinqılı qumdan.  
Robot inciməsin - hardasa bərk-bərk  
“Köhnə tas” yapışıb “köhnə hamam” dan



---

Döndülükk گالانجى

\*\*\*

Nə vaxt yad havalar qopsa neyimdən,  
Üstümə daş-kəsək yağıdırın, dostlar!  
Nə vaxt razı qalsam şairliyimdən,  
Məni təxəllüsüz çağırın, dostlar!

\*\*\*

Vüsal təşnəsiyəm - yanğılarəm var,  
Soruş hər günüməndən, anımdan, həkim!  
Nə qədər həsrətim, qayğılarım var-  
Xoşun gəlməyəcək qanımdan, həkim!

\*\*\*

\*\*\*

Şubanı\* üstündən ötür çən, bulud,  
Döşdəki təzə ot necə qəşəngdir!  
Alçaqdan uçaraq su səpən bulud  
Sanki buruqlara ilişəcəkdir.

\*\*\*

Hərdən firtinaya sinə gərmişəm,  
Gəmiyəm, kompasım inamdır ancaq.  
Gəminin köksündə qayıq görmüşəm -  
Ən çətin anlarda gərək olacaq!

\*\*\*

**\*Abşeronda**

\*\*\*

Yavaş-yavaş yol gəlirmiş soyuqlar,  
Qışın özü ilk bahara bənzədi;  
Fəsil boyu bircə dəfə yağan qar  
Gec alındıqım qonorara bənzədi.

\*\*\*

Vicdan mayasıdır saf məhəbbətin,  
Ürəyə bağlıdır, qana bağlıdır;  
Namusun, qeyrətin, halal zəhmətin  
Ən dərin kökləri ona bağlıdır!

\*\*\*

\*\*\*

Axmazdı göz yaşı, axmazdı qanlar,  
Fəsillər birləşib yaza dönərdi-  
Bir üzlü olsayıdı bütün insanlar,  
Yer üzü əbədi çıçəklənərdi!

\*\*\*

Gəl nəhəng ümmanı tay tutma gölə,  
Şirin duyğuya da söyləmə acı!  
Qışın son ayını yaz bilə-bilə,  
Aldanıb gül açır badam ağacı...

\*\*\*

\*\*\*

Yaxşının yerini verməyək pisə,  
Xəbislik qurd kimi izə düşməsin;  
Toru buraxasan çaya, dənizə,  
Tor həyat işıqlı gözə düşməsin!

\*\*\*

Sürəydi köçünü ayrılıq, qubar,  
Dostu-dost qucaydı, qardaşı-qardaş!  
Dünyada nə qədər sərhədlər ki, var-  
Bir gün yox olaydı, yox olaydı kaş!

\*\*\*

\*\*\*

Bir zərif çiçəyi bıçaqla kəsdlən,  
İçimdə tüstüsüz az yanmırəm mən;  
Bakıda yaşayan yerlipərəstin  
Təbriz həsrətinə inanmırəm mən!

\*\*\*

Ay ana! Cahana yayılsın səsim:  
Sözüm, çağırışım mənasız deyil;  
Günəş övladıdır bu Yer kürəsi,  
Günəşin özü də anasız deyil!

\*\*\*

Qaraçıçək, Qaraçinar, Qarabağ,  
Qapıcığın zivəsində qara bax!  
Sinələrə dağ çəkməsin ayrılıq,  
Kaş oyansın qara tale, qara baxt!

Rəngli yuxu görəcəyəm bu axşam,  
Gözəlliyyə mən təzədən vuruldum.  
Lənkəranı hər gün gəzib dolaşsam,  
Demərəm ki, gəl dincələk, yoruldum.

Oğlu da, kızı da vüqar götürüb,  
Ulu Salvartının ucalığından.  
Bir şair qardaşım hey köks ötürüb,  
İkinci Culfaya baxır yaxından.

Zaqatala! Misilsizdir camalın,  
Duyğularım aşıb-daşır dünəndən.  
Nağıldan da şirin imiş vüsalın,  
Dönə-dönə gül dərərəm sinəndən!

Qızılızüm, Qızılbalıq, Qızılqaz,  
Qızılqusun sürəti çox, sayı az.  
Qızıl simdən sehrli səs yayıldı:  
Oqtay! Qələm, kağız götür, şeir yaz!

Dostluq olmalıdır sarsılmaz, mətin,  
Dostluq sınaqlarda gərək bərkiyə!  
Neçə dövləti var eyni millətin -  
Biri Azərbaycan, biri Türkiyə!

Ana müqəddəsdir! Ana böyükdür!  
Ona varlığını borcludur bəşər.  
Ana sözündəki məna böyükdür,  
Ana ürəyində dünya yerləşər!

İldirim od vurub gül bağımiza,  
Yetiməm çocuqluq çağımızdan bəri.  
Atamı məhv edib Kütləvi Cəza,  
Hələ də bilinmir-hardadır qəbri...

Ah çəkir o uşaq - inanır qəti:  
Qızıl söyləməklə gümüş zər olmaz;  
Əminin, dayının səmimiyyəti  
Ata nəfəsinə bərabər olmaz!

Ataçay! Necədir uca zirvələr?  
Uca zirvələrə can atır ürək.  
Babadağ papaqsız görünənə əgər,  
Sən qara çevrilib yağasan gərək!

Məndə xoş sabaha ümid hissi var,  
Səndə tərəddüdün iniltisi var.  
Məndən uzaqlaşma yad adam kimi,  
Səndən istəyirəm məhəbbətimi!

Birimiz uçurur, birimiz tikir,  
Birimiz-mərhəmət, birimiz məkr.  
Səndə səxavət var, onda xəsislik.  
Ah, nəyə görədir bu fərq, əkslik?

Babəkin qanrılmaz qolusan sanki,  
Gövdən ümidlərin dirəyi olsun!  
Qışda, dəmirağac, gül açırsan ki,  
Meşənin yazadək çiçəyi olsun!

Səyyaham! Müqəddəs arzularım var:  
Yetər, qırğınlara nöqtə qoyulsun!  
Ərzə səpələnsin yaşıl işıqlar,  
Ekvator ən uzun xiyaban olsun!

Aralıq dənizi adlanır-onda  
Ara qarışdırın gəmi az deyil;  
Daim qəm, ələm var dalğalarında,  
Çünki vətəndaştək qayğısız deyil...

Ey Sakit okean! Sakitsən məgər?  
Hər ləpən dağ ilə döyüşər sənin;  
Əbədi yuxudan oyansa əgər,  
Magellan adını dəyişər sənin!

Ay zülmət gecəni muma döndərir,  
Kainat xeyirxah yaradıb onu:  
Günəşin gözəllik, həyat nurunu  
Günəşin adından Yerə göndərir.

Daha qüdrətlidir topdan, mərmidən -  
Dərinlik, ucalıq əxz edir qələm;  
Sözüm dalgalansın kosmik gəmidən:  
Bəşərin ən böyük kəşfidir qələm!

Onun şirinliyi, acılığı var -  
Bağ salıb, gülüstanbecerir şeir;  
Onun dərinliyi, ucalığı var -  
Ürəyə dünyalar köçürür şeir!

Qarlı zirvəsindən aşıb Qafqazın,  
İstədim güneyə enəm, qızınam;  
Yedim çörəyini qoca abxazın,  
Çiçək bağışladım gürcü qızına...

\*\*\*

Dünyaya gəlmək də, ölmək də haqdır,  
Gərək yaşayasan əməllərində;  
Günəş də get-gedə soyuyacaqdır,  
Başqası yanacaq onun yerində!

\*\*\*

Ağbalıq bənzəyir gümüş pəriyə,  
Görəsən kürüsü qaradır niyə?  
Qaradır- taleyə, bəxtə görəmi  
Suyun altındakı neftə\* görəmi?

\*\*\*

\* Xəzərdə

\*\*\*

Min-min istəyimiz, muradımız var,  
Amma təbiətə iradımız var:  
Çox şey yaratса da insandan ötrü,  
Niyə ədalətsiz paylayır ömrü?!

\*\*\*

Uşaq - gül qoxulu ən incə nemət,  
Uşaq təbəssümü - işıq, səadət.  
"Uşaq qığıltısı - musiqi, himn",  
Himnsiz olmasın dünyada heç kim!

\*\*\*

\*\*\*


Körpü salamlasın min-min insanı,  
Mərmər sinəsini yosunsuz görüm;  
Körpünün bəzəyi-taxıl karvanı,  
Körpünü həmişə qoşunsuz görüm!

\*\*\*

Duyğular bəzəyir könül bağımı,  
Görüb-götürməyə hazırlam yenə;  
Ay dost! Bildiyimi, bacardığımı  
Anam Azərbaycan öyrədir mənə!

\*\*\*

Seindordor  
niumundor



## **Azərbaycan**

Ay-ulduzlu bayrağın var,  
Qədim, ulu torpağın var;  
Əsrlərdən sorağın var,  
Özün boyda çıraqın var.

Əsirgəmir uğrunda can  
Min-min igid, Azərbaycan!  
Yaşa, eşqi çiçək açan  
Azad, vahid Azərbaycan!

Azıxdır ilk ünvanımız,  
Qobustan daş dastanımız;  
Xudafərin körpüsündən  
Yenə keçər karvanımız.

İstiqlalın yolu çətin,  
Məskənisən bol sərvətin.  
Tanrı bizi bağışlamaz  
Qorunmasa təbiətin.

Bakı - daim şöhrətimiz,  
Xəzər - mavi qüdrətimiz;  
Heykəl kimi ucalacaq  
Qürurumuz, qeyrətimiz.

Əsirgəmir uğrunda can,  
Min-min igid, Azərbaycan!  
Yaşa, eşqi çiçək açan  
Azad, vahid Azərbaycan!

## **Ustad**

Al-əlvan sərgini heyrətlə süzdüm,  
Əvvəl danışmayıb, susdum, Nəvai!  
Sonra ağ kağızda sətirlər düzdüm,  
Yaşasın əqidə dostum Nəvai!

Ey İncədərədə doğulan igid,  
Həyatda dağ kimi yüksələn ustad!  
Daim gözəllikdən zövq alan igid,  
Yaşının üstünə yaş gələn ustad!

Bir sənət incisi yaratmışan Sən  
Bu iki misrama görə, əzizim:  
"İnsan əl çəkməsə bəd əməlindən,  
Vallah partlayacaq ürəyi Ərzin!"

Əsər - güzgüsüdür günün, anın da,  
Əsər - mütəfəkkir ömrünün ardı.  
Bütövlük eşqi var qan dövranında,  
Odur ki, oğlunun Təbrizdir adı.

Boylanaq geriyə, görək qarşını,  
Məramın - dupduru, qayən - apaydın.  
...Özün ustalıqla sürüüb maşını,  
Bizi Yardımlıya qonaq apardın.

Hər rəsm, portret - milli ərməğan!  
Bilsin tanıldığım incik adamlar:  
Nəvai mövzusu olmaz heç zaman  
Daxılən çox cılız, kiçik adamlar!

Al-əlvan sərgini heyrətlə süzdüm,  
Əvvəl danışmayıb, susdum, Nəvai!  
Sonra ağ kağızda sətirlər düzdüm,  
Yaşasın əqidə dostum Nəvai!

## Ahıllıq yaşam

Oqtayam - atamın, anamın ilki,  
Bu saat qayğısız uşağam sanki;  
Bu saat o qədər ucalıram ki,  
Buluda dəyirəm, ahıllıq yaşam!

"Haqq itməz" kələmə gəzir ölkədə,  
Qalmaz saldığım iz heç vaxt kölgədə.  
Yanıqlı ah çəkib hərdən bəlkə də  
Xətrinə dəyirəm, ahıllıq yaşam!

Ömür-gün bağında az-maz barım var,  
Düzdə bərəkətim, dağda qarım var;  
Nəvə-nəticəli yaşıdlarım var,  
Mən indi babayam, ahıllıq yaşam!

Xain, dişlərindən qan dama-dama,  
Divə arxalanır. Yanır yer, səma;  
Əzabkeş, mübariz, müdrik xalqıma  
Zəfər diləyirəm, ahilliq yaşam!

Qalib gələcəyik vuruşsaq da tək,  
Namərd yuvasına yanğın düşəcək!  
Vallah Azərbaycan bütövləşəcək -  
İnamla deyirəm, ahilliq yaşam!

Ordubad, Şamaxı, Astara, Xaldan...  
Söz tacım töhfədir neçə mahaldan;  
Məni gələcəyə səsləyən yoldan  
"Sağ ol!" söyləyirəm, ahilliq yaşam!

## **Mövlanə Rumi**

Sözünün bəzəyi-hikmət, gözəllik,  
Dillər əzbəridir Mövlanə Rumi;  
Arxada qalsa da səkkiz yüzillik,  
Ölməyib, diridir Mövlanə Rumi!

İdraka dəryadan dərin deyir o,  
"Gəl, gəl! Göz üstdədir yerin" deyir o;  
"Olduğun kimi də görün" deyir o -  
Nə vaxtdan bəridir Mövlanə Rumi!

Doğmadır Konyaya, Təbrizə, Qarsa,  
Türkə, yəhudiyə, ərəbə, farsa...  
Tanrıya çox yaxın on dahi varsa,  
Onların biridir Mövlanə Rumi!

"Eşqi də oyadıb" şerin səsiylə,  
Ruhsuza can verib pak nəfəsiylə;  
Əlli min beytlik "Məsnəvi"siylə  
Əbədi yol gedir Mövlanə Rumi!

Qədim müasiri bütün çağların  
Uca zirvəsidir qoca dağların.  
Haqqı, hürriyyəti sevən xalqların  
Böyük şairdir Mövlanə Rumi!

## **Yasəmən ağacı çiçəkləyəndə**

Yoluma incilər düzür təbiət,  
Sinəm məskənidir kamanın, neyin;  
Rənglər dəryasında üzür təbiət,  
Sən də bənövşəyi donunu geyin -  
Yasəmən ağacı çiçəkləyəndə.

Çağırısan, qayıdib uzaq səfərdən,  
Qoyaram arxada dənizi, dağı;  
Sənin gözlərində gülən səhərdən  
Nur alar eşqimin bağçası, bağı -  
Yasəmən ağacı çiçəkləyəndə.

Qoyma intizarın oduna düşüm,  
Dağıt dolayımdan dumani, çəni!  
Demirəm həmişə yadına düşüm,  
Hər il xatırlayıb anarsan məni  
Yasəmən ağacı çiçəkləyəndə.

Nə vaxt təbəssümün olur qismətim,  
Könlüm qanadlanır şənliyə, toya;  
Sürüb karvanını köçür həsrətim,  
Təzədən gəlirəm sanki dünyaya -  
Yasəmən ağacı çiçəkləyəndə!

## Sonuncu nəğmə

Dan quşu can verir - sönür həyatı  
Üstündən qara yel əsən şam kimi;  
Hardasa səslənir həzin bayatı -  
Səhər aşiqinə ehtiram kimi.

Bürcündən ayrılib tək ulduz axır  
Qaranlıq gecənin tən yarısında;  
Dan quşu can verir - dağlardan ağır  
Hicran ağrısı da var yarasında.

Dikilib üfüqə solğun baxışlar,  
Görəssən ilk şüa saçılmayacaq?  
Susur çay, başını əyib qamışlar -  
İki göz qapanıb açılmayacaq.

Bir görün nə deyir o inləyən sim:  
"Gündüzə həmdəməm, bahara sirdaş;  
Raziyam bircə gün əvvəl öləydim,  
Öləydim Günəşi görə-görə kaş".

Dan yeri, şölələn! Şəfəqinqə yaz  
Vüsəl sabahının salnaməsini!  
Sevgilin çağırır - yubanmaq olmaz,  
Sənə həsr eləyib son nəğməsini...

## Quyruq

Quyruq, kimin quyruğusan?  
- Ər gəzdirən köhlən atın;  
Şərəf, namus tapdalalar  
Qayçısına keçsəm yadın.

Quyruq, kimin quyruğusan?  
- Coban dostu qurdəzənin;  
Bilirəm, quyruq bulamaq  
Heç xoşuna gəlmir sənin.

Quyruq, kimin quyruğusan?  
- Sanmayın ki, avarayam;  
Delfinlərin, balıqların  
Üzmək üçün avariyyam.

Quyruq, kimin quyruğusan?  
- Açı ağızını, bil həddini!  
Nəzakətlə danışmağın  
Aşırsan lap sərhədini  
Sənə elə söz deyərəm -  
Sırğa olar qulağında;  
Adamam mən, bəs görmürsən  
Adam durub qabağında?!

## Kişi öpüşləri yaman çoxalıb

Çürümür "Gülüstan müqaviləsi",  
Qalır əvvəlkitək zoru, hiyləsi.  
Şərab əvəzinə al qan içilib,  
Bölünə-bölünə torpaq kiçilib.  
Hərdən karvanımız yırğalandıqca,  
İri şəxsiyyətlər xirdalandıqca,  
İçibos pəzəvəng, azman çoxalıb,  
Biçənək seyrəlib, saman çoxalıb;  
Guya yaxınlaşır əbədi həsrət -  
Kişi öpüşləri yaman çoxalıb.  
Məchul professor məlum dosentə  
"Əzizim, gəl səni maç edim" deyir.  
Didərgin "Dönməsəm yurd yerim kəndə,  
Gərək o dünyaya köç edim" deyir.  
Fişəngli, saqqızlı oğlanlara bax!  
Soykökə biganə qalanlara bax!  
Vallah, ahıllar da həddi aşırlar,  
Şit-şit gülümsəyib qucaqlaşırlar.  
Dəyişib xasiyyət, dəyişib iqlim,  
Yayın ortasında duman çoxalıb.  
Kefli İsgəndərəm - dinc durmur dilim:  
- Kişi öpüşləri yaman çoxalıb.

...Çoxdan mürgüləyib yatırmışıq ki,  
Gec deyil, inkişaf yolu seçmişik;  
Sürəti o qədər artırılmışıq ki,  
Az qala Parisi ötüb keçmişik.  
...Kişi öpüsləri savab sayılsın  
Müqəddəs istəyə çatırsa biri,  
Subaylıq daşını atırsa biri.  
Kişi öpüsləri savab sayılsın -  
Özünü röyadan oyadan üçün.  
Qürbətdən Vətənə qayıdan üçün.  
Kişi öpüsləri savab sayılsın  
Yağı yuvasına yanğın salana,  
Zindan əzabından xilas olana.  
Tez-tez baltalanan orman çoxalıb,  
Xeyirsiz məsləhət, dərman çoxalıb.  
Üzümün get-gedə artır qırışı -  
Xalqıma, haqqıma, ölkəmə qarşı  
Səlib yürüşləri yaman çoxalıb;  
Guyə yaxınlaşır əbədi həsrət -  
Kişi öpüsləri yaman çoxalıb,  
Kişi öpüsləri yaman çoxalıb...

## Kaş onda olaydı...

Yaşım üstələyib duyğularımı,  
Uzaq səfərlərə qalmışam həsrət;  
Düzürəm sıraya uğurlarımı,  
Səhvim, nöqsanım da az deyil fəqət.  
Nə var dövlətim var, nə də daxılım,  
Gah çıxır zirvəyə,gah enir dərdim;  
O zaman olsayıdı indiki ağlım,  
İki-üç xarici dil öyrənərdim.

Yolumda şam kimi can yandırıblar,  
Bədxaha dostumsan deməyim xəta;  
Məni surətpərəst adlandırıblar,  
İnsafsız gözəli sevməyim xəta.  
Yuxum səhərədək ərşə çəkilib,  
Ürəyim elə bil şışə çəkilib;  
Harda büdrəmişəm, harda çəşmişəm,  
Böyük'lər içində uşaqlaşmışəm.  
Kim idi xeyirxah, kim idi zalim...  
Kaş onda olaydı indiki ağlım.

Mən də unutmuram ötən günləri,  
İşin sonrasını heç düşünmədən,  
Məmur qapısında itən günləri  
Dərin köks ötürüb anıram hərdən.

Bir az təzadlıdır ömür nağılim,  
Sözümün qayəsi, məğzi budur, bu:  
O zaman olmazdı indiki ağlım,  
Həyatın təkamül qanunudur bu!

## Dünya, yaman yiyesizsən!

Yaddaşimdə ağrı, əzab  
Karvanıdır bəzi illər.  
Bill Clinton deyən zaman  
"Mərd, mübariz ermənilər",  
Qar ələndi başıma, qar!  
Dünya, yaman sarsılıram -  
Nə qəribə işlərin var?  
Yalan-palan diyar-diyar,  
İqlim-iqlim yayılmış;  
Nankor qoçaq, nökər rəis,  
Xəbis sirdaş sayılmış.  
Biri üçün niyə yaxşı,  
Biri üçün niyə pissən;  
Hanı aqil hökmdarın?  
Dünya, yaman yiyesizsən!

Hökmdarın biri müdrik,  
Biri hətta səfil olub;  
Zəlzələlər, qasırğalar  
Gah yavaş, gah qəfil olub.  
Qismətin dən boyda sevinc,  
Vətən boyda nisgil olub;  
Sülhü nə vaxt qorumuşuq -

Dava iflic, zəlil olub.  
İndi çox şey saxta çıxır,  
Dərəbəylik taxta çıxır.  
Guya yoxdur dərdi-sərin,  
Guya qayğı-qayəsizsən?  
Hanı aqıl hökmdarın?  
Dünya, yaman iyəsizsən!

Faciəmiz-cəhalətin  
Siyasətdən dəm vurması,  
Rəzalətin, səfalətin  
Qoşa qanad sindirması,  
Bir xalq topa tutularkən  
Min millətin yan durması,  
Banqladeş mallasının  
Məktəb, meşə yandırması...

Min oyunun sonu dəhşət,  
Milyon tale, ocaq keçir.  
Çeçən qanı axıdanlar  
Daha kimi hədəf seçilir?  
Arazın sağ sahilində  
Diğalarla təlim keçir.  
Serb dağdırıb Bosniyanı,  
Haqq, ədalət, insaf hanı?

Afrikanı-səmum kimi  
Çulgalayan aclıq, vəba  
Ərzi gəzir qitə-qitə,  
Mahal-mahal, oba-oba.  
Ruandalı uşağa bax:  
Bir sümükdür, bir də dəri;  
İmperiya qırır hələ  
Əfqanları, ərəbləri.

Nə qədər ki, zalım "ağlar"  
Sıxışdırır "qaralar"ı;  
Nə qədər ki, sağalmayıb  
Xocalının yaraları -  
Bir az çocuq, bir az ahıl,  
Bir az qozbel, bir az düzsən.  
Hanı aqıl hökmdarın?  
Dünya, yaman yiyesizsən!

Narahatdır bəşəriyyət  
Sabaha yol gedə-gedə;  
Üç-dörd böyük, qoçu dövlət  
Kiçiklərə gəlir hədə.  
Diplomatın gözü qalıb  
Malda, pulda, əmtəədə.

Heç əvvəlki deyil NATO,  
Kəsərsizdir BeEmTe də!  
Əsrin gərgin çağında da  
Ağsaqqalsız, dayəsizsən;  
Hanı aqıl hökmdarın?  
Dünya, yaman yiyyəsizsən,  
Dünya, yaman yiyyəsizsən!

## Yüz

Nə qəribə rəqəmsən, yüz!  
Gah dostsan, gah rəqibsən, yüz!  
Cığırdaşın neçə-neçə  
Dəyərli söz:  
Məsələn, dərəcə, qram,  
daha nə?  
... Xəstə həkim sağalıb,  
Seçicilər yiğilib - yüz faiz.  
Birinin verdiyi vəd,  
Birinin dərdiyi dərd - yüz faiz.  
Avazlar, ünlər, cürbəcür:  
Cəh-cəh, civ-civ, cik-cik.  
Qılınc olub asılardı  
Başımızın üstündən hey  
Plan, əlavə öhdəlik...  
Düşür yadımıma hərdən  
Qədim Bayıl, Bibiheybət,  
Köhnə mədən, acı söhbət.  
Cavan usta deyəndə ki,  
Bu ilki  
nəticəmiz -  
Qaz qarışiq yüz...  
Müdir bağırtısı sanki

Parıltısız iti bucaq:  
"Sən mənəancaq  
Durusundan daniş,  
"qızıl"ın durusundan!"  
Cavan usta qovuldu  
İclasın yarısından.  
... Yarışdır, ya dava  
"Yüzxanalı dama?"  
Susmağı bacarmıram,  
Qınama, əzizim, qınama!  
Toyda polis rəisi  
Yüz dollar bağışladı  
Gənc müğənni xanıma.  
Kasib yazar - masabəyi  
Baxırdı müqəvvatək,  
Qismətində - tort və köynək.  
... Qərinələr ötsə də,  
Xeyli dərs öyrətsə də,  
Qaynaqlanmır qətiyyən  
İnsaf - farsa,  
Mürvət - rusa,  
Bütövlük - ərəbə.  
İngilisin, fransızın  
Tarixini zədələyib  
"Yüzillik müharibə".  
... Lügətlərə sığınsa da  
Nimdaş rütbə - "yüzbaşı",  
Yenə məmur cildindədir

Yüz tüfeyli, yüz naşı!  
... Uran qədər məşhur deyil  
Yüz saylı ünsür - fermium,  
Necə evin şairini  
Taniyır ən yaxın qohum.  
... Aləm eşitsin səsimi:  
Qərbin "Yüz edam" kitabından  
Vüqarla boylanır  
Şərqin igid oğlu Nəsimi!  
... Antik dövrə şığıyır  
Xəyalımın qartalı;  
Görürəm bir döyüşdə  
Orduya qalib gəlir  
Qoçaq "yüz spartalı".  
... Ev tikmək üçün  
Almaq istədim  
Taxta, mismar, kərpic...  
Ağsaqqal buyurdu:  
"Yüz ölç, bir biç".  
... Telegüzgü dastanımı  
Yüz hissəli film-kino?  
Milyon-milyon azarkeşin  
Yuxusunu qaçırrı o.  
... İssizlərin təsəllisi -  
Səhərdən axşama qədər  
Şaqqıldayan nərd, domino:  
Biri "mars"lı, "tas"lı... biri -  
"Heç - heçə"siz bitməlidir,

---

Hesab yüzü ötməlidir.  
...Yüz gün - cocuq ömrünün  
Başlanan silsiləsi.  
Yüz yaşı - Şahdağ, Comolunqma,  
qocalıq zəlzələsi.  
Yüz gün - prezidentliyin  
Giriş fəsli.  
Yüz yaşı - ustad Ələsgərin,  
Müdrik Vidadinin  
Geridə qoyduğu yol,  
Şirəli Müslüm babaya  
Aldırıb dördüncü əyal.  
Kimindir bu fəryad -  
"...Yüzə nə qaldı?"  
Kimindir bu irad:  
"Hər kim yüz il yaşamasa..."  
Kimindir bu misra, həzərat;  
"Bir bayraq altında yüz min millətin"!  
Bir həzin bayatiya  
Kim vurub yüz ilməni:  
"Vəfəli yar unutmaz,  
Gözləyər yüz il məni".  
...Ayı tamaşa göstərmir,  
Daha yoxdur "yüz oyunu".  
Niyə yüz on bala vermir  
Xanbalanın yüz qoyunu?!  
Müfəttişlər durub tində:  
Şəhərin baş küçəsində

Bir harın gənc  
Guya cəbhə yara-yara,  
İşiqfordan - işiqfora  
"Mersedes"i sürüb gedir -  
Saatda yüz kilometr.  
... Nağıl köçür yaddaşına  
Böyüün də, uşağın da;  
Nağıl danışardı anam  
"Yüzlük lampa" işığında.  
...Əsr-yüz budaqlı çinar,  
Məlum məchulluq parçası.  
Bir ölkənin muzeyində  
Yüz ərməğan düzülübdür,  
Biri Qarabağ xalçası.  
Çoxdan dəymir dilimə  
Koryakları Kamçatkada  
İsındırən "odlu su".  
Buna görə "atəşkəs"i  
Pozam gərək  
Haysiz-küysüz:  
Qəm dağıdan piyaləmə  
Saqi, yüz söz!  
Saqi, yüz söz!

## **Neylərdin, İlahi?**

Sabir - ulu, müdrik kişi çox doğru deyibsən:  
"Daş qəlbli insanları neylərdin, İlahi?"  
Düzlərdəki, dağlardakı daşqın hələ azmiş,  
Gözlərdəki leysanları neylərdin, İlahi?  
Baş, xirtdək üzən yırtıcılar get-gedə artır,  
Qaplanları, aslanları neylərdin, İlahi?  
Yalnız pula qiymət, mala hörmət dəb olubsa,  
Fəxri, uca ad-sanları neylərdin, İlahi?  
Qaçqınları, köçkünləri daim əzir həsrət,  
İldən də üzün anları neylərdin, İlahi?  
Bonner - Əlixanyanla madam Koksu qudurtdun,  
İblis, qarı şeytanları neylərdin, İlahi?  
Sabir - ulu, müdrik kişi çox doğru deyibsən:  
"Daş qəlbli insanları neylərdin, İlahi?"

## Bir pəri gördüm

Alma bağında  
Alma yanaqlı  
Bir pəri gördüm;  
Qara gözlerin  
Dərinliyində  
Səhəri gördüm.  
Sən demə bəzən  
Gözəllik gücü  
Üstələyirmiş;  
O nadir mələk  
Budaq nədir ki,  
Vüqar əyirmiş.  
İlhamım, danış  
Dağ sonasının  
Təbəssümündən;  
Təklik illərim  
İşiq götürsün  
Bu ağ günüməndən.  
Alma bağında  
Alma yanaqlı  
Bir pəri gördüm;  
Mən vurulmuşu  
Kəndə qaytaran  
Dilbəri gördüm!

## Cıdır

Cıdır vurğunu yurdum uşaqlıqda mən,  
Cıdır istəyirdim Novruz gələndə;  
Bütün kənd uçurdu sanki yerindən  
Bayram yarışları keçiriləndə.

Bir zalım kişini görüb qaçardıq,  
Qılıncdan sərt idi onun qamçısı;  
Həzin xatırəyə çevrililib artıq  
Cıdırlı günlərin axırıncısı.

Atını sabaha səyirdir həyat,  
Keçmiş xəyalımın qarmağındadır;  
Əmimin sürdüyü sarı, kürən at,  
Daim gözlərimin qabağındadır.

Hanı yovşan da ətir yayan çöl?  
Başqa cür zəmanə - dövrəndir indi:  
Bir vaxt sinəsində at otlayan çöl  
Metal şahinlərə meydandır indi.

Toxunur üzümə mehi səhərin,  
Bir qoca yol gedir öz nəvəsiylə;  
- Baba, maşınların, təyyarələrin  
Güçünü ölçürlər at qüvvəsiylə!

İllər xatirəli, söz yiğin-yığın,  
Göllər gah durulub, gah da lilləşib;  
Yadıma düşdü ki, qonaq qaldığım  
Bir uzaq şəhərdə at heykəlləşib...

*Sankt-Peterburq*

## **Çıxarma yaddan!**

Alın yazılıdır sanki təzadlar,  
İnam-bəxt işığı, qəm yiğin-yığın.  
Xalqım, nə yaxşı ki, nikbinliyin var,  
Fəqət faciədir unutqanlığın!  
İçilən qanları çıxarma yaddan,  
Dəhşətli anları çıxarma yaddan!

Bir vaxt ustadımız Mirzə Cəlilə,  
Ömər Faiqə də az qulaq asdıq;  
Dost kimi yaşadıq nankorlar ilə,  
"Kür-Araz-Ararat" şerini yazdıq.  
Müdhiş talanları çıxarma yaddan,  
Əfi ilanları çıxarma yaddan!

Namərdi tanımaq halal iş, savab!  
Min zərbə olsa da düzlük sınmayıb;  
Niyə bilməmişik nə deyib Nəvvab?  
Niyə Veliçko da xatırlanmayıb?  
Gültək solanları çıxarma yaddan,  
Darda qalanları çıxarma yaddan!

Əyilməz vüqarın, dağ mənliyin var,  
Özünə arxalan, özünə sığın!  
Xalqım, nə yaxşı ki, nikbinliyin var,  
Fəqət faciədir unutqanlığın!  
Şəhid olanları çıxarma yaddan,  
Heç zaman onları çıxarma yaddan!  
Heç zaman onları çıxarma yaddan!

## Cüt qüvvə

Cüt qüvvə firladır anamız Yeri,  
Bütün ulduzları, səyyarələri  
Hər an hərləndirən o böyük gücün  
Hələ açılmayıb göy boyda sirri.

Cüt qüvvə qanunu! Səslən əzm ilə,  
Sən nə əfsanəsən, nə də rəvayət;  
Səni kəşf eləyən alim Pонсeлe  
Ömür - gün dostu da tapıb nəhayət.

Günəş təbiətə nur yaymaq üçün,  
Özünü sönməyən oda döndərib;  
Yerin təkliyinə son qoymaq üçün  
Yerin harayına Ayı göndərib.

Qoşa bülbülü var gəzdiyim bağın,  
Qoşa nəğməlidir elin ürəyi;  
Atalar buyurub: "Evin, ocağın,  
Kişi çörəyidir, qadın dirəyi!"

Cüt qanad kimidir ünsiyyət, vüsal,  
Filin də qürbətdə qalmaz taqəti.  
Əbədi ülfətə ən gözəl misal -  
Leylək səxavəti, qu sədaqəti.

Çayda zirvələrdən yol gələn sular,  
Toyda gənclərimiz yallı gedirlər;  
Cüt uçur havada səyyah durnalar,  
Cüt gəzir meşədə zəhmlı şirlər.

Cüt qüvvə mahnısı oxuyaraq mən,  
Marsda da deyərəm: "Vahiddir Vətən";  
Vətəni ikiyə bölən zolaqda  
Cüt qüvvə sanıram düşür qüvvədən.

Fırlanır dərə, dağ,  
Fırlanır dəniz;  
Qitələr, adalar fırlanır müdam.  
Qafıl! Cüt qüvvəsiz yox olaraq biz,  
Cüt qüvvə yaşamaq, məhəbbət, inam!

## Vətən naminə

Sinəmdə sönməyən Vətən sevgisi,  
Azğın düşmənlərə qarşı kinliyəm.  
Dözüm-babaların müqəddəs irsi,  
Mən şəhid Mübariz İbrahimliyəm!\*

Çadıra bürünüb ünvanlarımız,  
Niyə Xan bağının gülü solubdur?  
Çöl-çəmən aşiqi çobanlarımız  
Uca yaylaqlara həsrət qalıbdır?!

Əlində namərdin verdiyi yaraq,  
Meşəmi məhv edib, suyumu içir;  
Gözəl Qarabağda pusqu quraraq,  
Hələ utanmadan təlim də keçir.

Hərbi iş-könüllü seçdiyim peşə -  
Ocaq qalanırdı içimdə sanki;  
Cəbhə xəttimizdən uzaqlaşdım ki,  
Qatil yuvasını tutum atəşə.

\* Milli Qəhrəman

Döyüşən oğluyam doğma diyarın,  
Yağı həmləsinə sinə gərmişəm;  
Şəhriyar düzünün, Biləsuvarın  
Şöhrət sarayına tac göndərmişəm.

Yazdığını namədə - ürək sözlərim,  
Vətən məhəbbəti, torpaq eşqi var;  
Nə atam, nə anam, nə əzizlərim  
Göz yaşı axıdıb ağlamasınlar.

Sinəmdə sönməyən Vətən sevgisi,  
Azğın düşmənlərə qarşı kinliyəm.  
Dözüm-babaların müqəddəs irsi,  
Mən şəhid Mübariz İbrahimliyəm!

## **Özümünküdür!**

Bütün nəticələr səbəbdən gəlib,  
"Ənəlhəqq" harayı Hələbdən gəlib;  
Dinim, etiqadım ərəbdən gəlib,  
Dilim ta əzəldən özümünküdür!

Gündüz görünürəm əli çıraqlı,  
Qələmim narahat, qəlbim soraqlı.  
Tarix düz yazılsın - Novruza bağlı  
İlim ta əzəldən özümünküdür!

Yaman başqalaşış içlər, bayırlar,  
Niyə bəd xəbəri dərhal yayırlar?!  
Xəzəri yenə də parçalayırlar,  
Göy gölüm əzəldən özümünküdür!

Təbriz-qarmağında zorun, zillətin,  
Göyçə - tapdağında "yazıq millət" in,  
Dərbənd - caynağında mütləqiyyətin,  
Hərdən Borçalını görmək çox çətin.  
Bölünmüş məmləkət özümünküdür!

"Kirill" i qatlayıb qoyduq arxivə,  
"Latın" a keçmişik ikinci dəfə;  
Qalır dəyişmədən yalnız doğma "Ə",  
Əbədi dəst-xətt özümünküdür!

Bəzən dost bildiyin çevrilir yada,  
Ya da ustadını heç salmir yada.  
"Ov", "yev" yaxamızdan bərk yapışsa da,  
Millət həmişəlik özümünküdür!

Ayrılıq çayıtek Araz seçilib,  
Şərabla bərabər qan da içilib;  
Zaman böyüdükcə ölkəm kiçilib,  
Dövlət həmişəlik özümünküdür!  
Dövlət həmişəlik özümünküdür!

## **Maral inək**

Müharibə çeşməmizi bulandırıb,  
Müharibə kəlməsindən diksinmişik;  
Südün bizi o dar gündə dolandırıb,  
Maral inək! Qar düşəndə  
Nəfəsinlə isimmişik.

Aclıq, ölüm üstümüzə yol almışdı,  
Sarı sünbül tarlalardan,  
Yaşıl çəmən talalardan,  
Kişi səsi mənzillərdən azalmışdı.

Güzəranı duyan idin, Maral inək!  
Körpələrə həyan idin, Maral inək!  
Qürubçağı qayıdanda naxır kəndə,  
Qapımızı tanıyaraq mələyəndə  
Təsəllimin sədasını dinləmişəm,  
Dönə-dönə can demişəm.

İllər keçib, yoxsan artıq,  
Səsin qalır qulağımda;  
Gəlib tez-tez dayanırsan  
Gözlərimin qabağında.  
Hər şey dünən olub sanki,  
Maral inək! Axı necə unudum ki,  
Bərk ayaqda,  
Çətin vaxtda  
Yetimləri yaşatmışan,  
Gör kimləri yaşatmışan,  
Gör kimləri yaşatmışan!

## Poeziyamızın Oqtay Rza ünvani

"Oqtay Rza daim həyatla ünsiyyətdədir, təbiətin qoynundadır. Onun gözəlliklərini şair kimi duyar, geoloq kimi axtarır, bu da onun şeirlərinin təravətini artırır" (*Nəriman Həsənzadə*).

"Ədəbiyyat" qəzetində (18.III.2011) Oqtay Rzanın "Rübai karvanı, dördlük çələngi" silsiləsindən yeni şeirlərini oxuyanda şairin vaxtilə mənə hədiyyə etdiyi eyni adlı kitabını (O.Rza, "Rübai karvanı, dördlük çələngi", Bakı, 2006) xatırladım. Kitab rəfindən götürüb vərəqlədim, müəlli-fin Vətənə, insana, torpağa, gözəlliyə tükənməz məhəbbətini tərənnüm edən rübaillərini bir daha oxuyub duyğulandım.

*Sarı köynəyini geyinib bağlar,  
Meşədə yarpaqlar xəzələ dönüb.  
Heyranı olduğum dilbər qovaqlar  
Şalını itirən gözələ dönüb.*

Bu son misra məni çox təsirləndirdi. Düşündüm, qovaq örtüyünü itirmiş olsa da, özünü itirməyib, qamətini, əzəmətini saxlayıb. Onun gözəlliyinin sırrı də bundadır. Maddi itkiyə nə var ki, o, yerinə gələndir. Vay o gündən mənə-

viyyat aşılana, vicdan itə. Oqtay Rza ürək yanğısı ilə yazır:

*Tikani gül kimi iyləyənlər var,  
Bülbülə torağay söyləyənlər var.  
Məhəmməd Füzuli eşitsin - indi,  
Salamı mükafat eyləyənlər var.*

*İclasda söz alıb danışsa əgər,  
"Sevin təbiəti, sevin" - söyləyər.  
Amma axırınca kəkliyi də o,  
Öldürüüb kef üçün kabab eyləyər.*

"Rübəi karvanı, dördlük çələngi" kitabının nəşrindən sonra keçən müddətdə mətbuatda müntəzəm çıxışları, nəhayət, "Ədəbiyyat qəzeti"ndə dərc olunan rübai'ləri göstərir ki, bu klassik janr Oqtay Rza yaradıcılığında ötəri deyil, poetik ovqatın tələbidir. Müəllif romantik, fəlsəfi-psixoloji, ictimai-siyasi düşüncələrini yiğcam, lakonik, qısa həcmli nümunələrdə oxucuya çatdırmağa çalışır:

*Başqadır gördüyüüm mənzərə indi,  
Səhv düşüb qapıyla pəncərə indi.  
Bir vaxt Allahsızlıq dərsi keçənlər  
Şəriət öyrədir gənclərə indi.*

*Nə qədər dərdi var qoca dünyanın,  
Suyu zəhərlənib neçə dəryanın.  
Tək qalan ceyranın səsinə səs ver,  
Səs ver harayına yalqız durnanın!*

Qəzətdə yer alan rübailərin nikbin, inam ov-qatlı son bəndini oxuyanda elə bil ahıl yaşlı müəllifin xarakterini əks etdirən portret cizgilərini gördüm:

*Vətənin mərd qızı, oğlu qocalmaz,  
Torpağa köküylə bağlı qocalmaz!  
Nurlu sıfətinə qırış qonsa da,  
Müdrik adamların ağlı qocalmaz!*

Adəti üzrə zəng vurub yeni rübailərini oxuduğumu dedim, uğurlar arzuladım. Cavabında Oqtay Rzanın özünəməxsus gümrah, gur, bir qədər avazlı səsini eşitdim:

- Diqqətinə görə minnətdaram, əziz dost!

Yaş öz işini görür. Ahıl adam kövrək olur, tez-tez ötüb keçənləri xatırlayır. Çox vaxt elə xatırələrlə yaşayır. Sanki hər şey dünən olub, əlini uzatsa çatar o günlərə, illərə...

Qonşu məktəblərdə oxuyurduq. Oqtay məndən dörd yaşı böyük idi. O vaxt Salyan rayon mər-

kəzi kitabxanası ilə uşaq kitabxanası bir binada yerləşirdi. Mən yaşıdlarımla kiçik qonşu otaqdan boylanıb mərkəzi kitabxananın oxu zalına baxanda orada bizdən böyükələri - Əliağa Kürçaylini, Ağacavad Əlizadəni, Xəlil Rzani gördüm. Oqtay onlardan 5-6 yaş kiçik olsa da kitabxanadakı ədəbi birlikdə iştirak edirdi. Hələ beşinci sinifdə oxuyanda rayon qəzetində şeiri çap olunmuşdu. Bu balacaboy, civə kimi bir yerdə qərar tutmayan, xoşsifət oğlan mənə simsar görünürdü. İki-miz də atasız böyüyürdük. Onun ali təhsilli müəllim atası repressiya qurbanı olmuşdu. Oqtay lap sonralar mənə "Açıq məktub"unda yazacaqdı:

*Oxşar taleyə bax - hər ikimizin  
Uşaqlıq çağımız Muğanda keçib.  
Döyüb qapımızı yetimlik bizim,  
Başımız üstündən tufan da keçib.*

Maddi-mənəvi sıxıntılar, ehtiyac onu sindirə bilmədi, səylə oxudu, o vaxt respublikada məşhur olan Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsini fərq-lənmə diplomu ilə bitirdi, dissertasiya müdafiə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü. Dosent vəzifə-sində uzun illər Azərbaycan Dövlət Pedaqoji

Universitetində Yer elmi fənlərini tədris etdi. Və heç vaxt qələmi əlindən düşmədi, "Geoloqluq, müəllimlik mənim peşəm, şairlik isə taleyimdir", - dedi.

İxtisası ilə əlaqədar doğma Azərbaycanı qarış-qarış gəzdi, Böyük və Kiçik Qafqaza təşkil olunan axtarış ekspedisiyalarında iştirak etdi. Kəşfiyyat səfərlərinə xüsusi önəm verən Oqtay ərazisi Yer kürəsinin altında bir hissəsini əhatə edən keçmiş Sovet İttifaqının ucqarlarına gedib çıxdı. Sakit okeani, Kola körfəzindən tutmuş Kamçatkayadək böyük bir ərazini gəzib dolaşdı. "Geologiyanın əsasları" adlı iki hissəli dərsliyin müəlliflərindən biri oldu, mətbuatda elmi-kütləvi məqalələrlə çıxış etdi. Elmi fəaliyyəti Oqtay Rzanın poeziya aləmini zənginləşdirdi. Ədəbiyyatşunas həmkarları onun şeirlərinin böyük bir qismini "ölkəmizin poetik coğrafiyası" adlandırdılar. Bu qeyri-adi, heyrətamız poeziya çələngində "Geoloq marşı"ndan başlamış "Gördüm səni uzaqlarda, Azərbaycan!" silsilə şeirləri yer aldı.

*Yola salacaqsan min qərinəni,  
Qəm-kədər qismətin olmasın, Vətən!  
Təbiət füsünkar yaradıb səni,  
Bircə çiçəyin də solmasın, Vətən! -*

deyən, doğma yurduna, ocağına, torpağına, təbiətinə vurğun şairə həmyerlisi, dəyərli pedaqqoq, yazıçı-publisist Qulam Sadiq "Oqtay Rza çıçəyi var söz gülşənində" kitabını həsr edib. Və xüsusi vurğulayıb ki, ixtisasca geoloq-mineroloq olan, yəni sözün həqiqi mənasında, yerin altındakı, üstündəki bütün mineralların quruluşunu mütəxəssis kimi gözəl bilən Oqtay Rza bu qanuna uyğunluqlara poetik ruh, bədii vüsət verərək oxuculara çox orijinal, bənzərsiz poeziya nümunələri bəxş edib:

*Nə qədər sərr, düyün açılır gündə,  
Vətəndaş, kəşf elə özünü sən də.  
Mineral deyilsən, adamsan, bacar,  
Gah sərt, gah yumşaq ol yeri gələndə.*

"Oqtay Rzanın yaradıcılığı" kitabının müəllifi, tanınmış ədəbiyyatşunas, yazıçı-publisist Allahverdi Emin yazır: "Oqtay Rza poeziyasında elm-lə, idrakla şeiriyyətin ittifaqı vardır... Onun şeirlərində elmi fikirlə bədii pafosun vəhdəti, bir-birini tamamlaması güclüdür".

"Oqtay Rzanın şeirlərində ictimai-sosial və mənəvi-əxlaqi kateqoriyaların qırmızı xətlə keçdiyini" xüsusi vurgulayan Allahverdi müəllim göstərir ki, şairin poeziyasından İnsan - yaradan,

quran, fəaliyyətdə olan insan bədii obraza çevrilir, insanda ən ülvi keyfiyyətlərin şahı sayılan "Ədalət" anlamına Oqtay Rza həssaslıqla yanaşır. Bu insani-əxlaqi meyara əbədi motivdir:

*Öz-özünə yaranmayıb  
Ürəyimin hərarəti;  
Güvəndiyim, inandığım  
Ulu qüvvə ədalətdir.  
Amalıma çevirmişəm  
Əzəl gündən həqiqəti;  
Çünkü düzlük bizim müdrik  
Babalardan əmanətdir.*

Oqtay Rzanın elmi fəaliyyətinə, bədii yaradıcılığına həsr olunan kitabda ədəbiyyatşunas-tənqidçilərin, elm, sənət adamlarının və şairin qələm dostlarının ürək sözləri yer alıb.

Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Ramiz Qurbanlı yazır: "Oqtay Rzanın "İşiq sürətilə uçası olsam" şeiri elmlə poeziyanın vəhdətinə ən səciyyəvi misaldır:

*Şan-şöhrət qucmaram, dövlət qucmaram,  
Qaçmaram meydandan, mübarizədən;  
İşiq sürətilə hələ uçmaram -  
Bir az lazımmamsa bu dövrana mən.*

Tanınmış şair-publisist Əbülfət Mədətoğlu: "Azərbaycan ədəbi mühitində elə bir söz sahibi yoxdur ki, Oqtay Rzanı tanımadım olsun. Çünkü təpədən dırnağa, bütün canıyla, qanıyla bir şirinliyin, bir dadın, duzun bütövlüyü olan Oqtay Rza hər sözüylə, hər beytiylə, hər bir addımıyla istər xeyirdə, istər şerdə iştirakından asılı olmayaraq ətrafındakıları özünə cəlb edir. Hər kəsin diqqət mərkəzində olur".

Qələm dostu Adil Cəmil:

*Məramındır xeyirxahlıq,  
Yox qəlbində başqa niyyət.  
Sən olmasan azalardı  
Şerimizdə səmimiyyət.*

Onu yaxından tanıyanların sözləri Oqtay Rzanın ədəbi mühitdə bir şəxsiyyət, bir şair, bir pedaqoq olmaqla yerini müəyyənləşdirir. Eyni zamanda o, sözün əsl mənasında xalqına, Vətəninə, doğulduğu torpağa qəlbən vurğun insandır.

*Yurdum Odlar diyarıdır,  
Bu torpağın balasıyam.  
İlhamımı ömür boyu  
Vətənimdən alasıyam.*

deyən şairin "Doğmalıq" şeiri bu baxımdan xüsusilə diqqət çəkir:

*El yaşadır kəlamını Qorqudun,  
Ney tütəyin sirdasıdır, tar udun.  
Doymaq olmur havasından bu yurdun -  
Yağışında, çisəyində - doğmaliq!  
Hər daşında, kəsəyində - doğmaliq!*

Mənə və Oqtay Rzaya eynilə doğma olan yerlərə yolum düşəndə elə bil onun səsini eşidirəm:

*Fəsillər arxada, fəsillər öndə,  
Yaş məhək daşıdır insan ömrünün;  
Bizim Qalalı da, sizin Cəngən də  
Ağrı-acısını dadıl sərt günün.*

Salyanda müqtədir şairimiz Əliağa Kürçaylının adını daşıyan küçədə Oqtay Rzanın qürurla gəzdiyini, özünəməxsus avazla piçildadığı misraları xatırlayıram:

*Bir ucun söykənir Kür sahilində,  
Kimin nəfəsidir bu həzin külək?  
Kürçaylı küçəsi, əzizsən mənə  
Kürçaylı şerinin son misrasıtək!*

Ədəbiyyatımıza solmaz poeziya çələngləri bəxş etmiş Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Ağacavad Əlizadənin işıqlı xatirələrini əziz tutan, gözəl ənənələrini yaşıdan Oqtay Rzanın şeirimizdə öz ünvanı var. Zamanın və Məkanın fövqündə duran bu ünvan şeirsevənlərin, oxucuların qəlbindədir. Ürəklərdə ucalan heykəlləri uçurmaq mümkün olmadığı kimi ünvanları da silmək mümkün deyil. Nə qədər şeirimiz, sənətsevərlərimiz, qədirbilən oxularımız var, bu ünvan olacaq və sahibinin adını yaşadacaq.

*Əlövsət BƏŞİRLİ,  
yazıçı - publisist*

# OQTAY RZANIN ÇAPDAN ÇIXMIŞ KİTABLARI

1. "Torpağı dinləyirəm". *Gənclik*, 1970.
2. "Ürəyimi oxuyun". *Gənclik*, 1975.
3. "Hara gedirəmsə". *Gənclik*, 1980.
4. "Yasəmən çiçəkləyəndə". *Yazıcı*, 1981.
5. "Daş çırağın işığında". *Gənclik*, 1983.
6. "Fəsil dəyişəndə". *Yazıcı*, 1986.
7. "Kamenniy svetilnik". *Moskva, Sovetskiy pisa-*  
*tel*, 1987.
8. "Günəşin adından". *Yazıcı*, 1991.
9. "Vətən, daha yas saxlama!". *Şur*, 1993.
10. "Adlı, ünvanlı misralar" (Birinci hissə). *Azərnəşr*, 1999.
11. "Seçilmiş sətirlərim". *Azərnəşr*, 2001.
12. "Adlı ünvanlı misralar" (İkinci hissə). *Poliq-*  
*raf*, 2005.
13. "Rübai karvani, dördlük çələngi" (birinci  
hissə), "Qızıl Şərq", 2006
14. "Baldan şirin balalar". *Turan evi-nəşriyyat*, 2008.
15. "Uşaq təbəssümü". *Turan evi-nəşriyyat*, 2009.

## **KİTABIN İÇİ**

1.Rübai karvanının sarvanı.....	3
2.Rübai karvanı.....	11
3.Dördlük çələngi.....	117
4.Şeirlərdən nümunələr.....	137
5.Poeziyamızın Oqtay Rza ünvani.....	176
6.O.Rzanın çapdan çıxmış kitabları.....	186

Yiğilmağa verilmiştir: 01.03.2011

Çapa imzalanmıştır: 18.03.2011

Kağız formatı: 70x100 1/32

Fiziki çap vərəqi: 5.8

Mətbə kağızı: № 01

Sifariş: № 943 Sayı: 500 nüsxə



*Baki "YAZICI" nəşriyyatı, Mətbuat p-r. 24,  
Telefon:(99412) 510-68-49, (99412) 510-79-94  
E-mail: desinger2010@mail.ru*